



# MUSAVAT

[www.musavat.com](http://www.musavat.com)

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 4 oktyabr 2018-ci il Cümə axşamı № 208 (7097) Qiyməti 60 qəpik

Xəbər

Qatarla toqquşan  
avtobusun  
sürücüsü ilə  
bağlı şok  
məlumat

yazısı sah.2-də

## Gündəm

**Qarabağ danışçılarında tarixi dönüş gözləntisi**



Passiv keçən 2018-ci ilin Qarabağ "akkordu" yaddaşalan ola bilər

yazısı sah.11-də

**Müxalifətdən Rusiya-Azərbaycan yaxınlaşmasına reaksiyalar**

yazısı sah.3-də

**İrəvanda qarşıdurma-hökumətlə parlament üz-üzə qalib**

yazısı sah.9-də

**Keyfiyyətsiz yağ almamaq üçün nələri bilməliyik...**

yazısı sah.7-də

**Rusiya Krima nüvə silahı yerləşdirə bilər - Ukrayna təlaşda**

yazısı sah.10-də

**Həmsədrilər Düşənbə anlaşmasını alqışlayır**

yazısı sah.11-də

**NATO-nun konfransına qatılan azərbaycanlı tələbədən maraqlı açıqlamalar**

yazısı sah.10-də

**Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq**

yazısı sah.12-də

**Məşhurların saraydan birbaşa türməyə gedən övladları**

yazısı sah.15-də

**Neftin bahalaşması tikinti sektorunu canlandıra bilər**

yazısı sah.12-də

**Göydəki peyklərimizdən necə və nə qədər qazanırıq...**

yazısı sah.13-də

## AZƏRBAYCANA QARŞI DE-MARS, GÜRCÜSTANA ARXADAN ZƏRBƏ - NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ

Qonşu ölkə vasitəsilə özünə Rusiyadan "dəhliz" açmağa can atan ermənilərin Tiflisə qarşı daha bir nankorluğu; erməni separatizmi bölgəyə, Azərbaycana əsas təhlükə mənbəyi olaraq qalır...



musavat.com  
Toğrul İsmayıllı

yazısı sah.8-də

## Ziya Məmmədovun aldığı "DAEWOO" avtobuslarının Bakı sergüzəstləri

Sabiq nazirin pulsılmə əməliyyatlarının acısını insanlarımız bu gün də çəkir; Koreyadan alınan maşınların şəhərdə sərnişindəşimə üçün nəzərdə tutulmadığı iddia edilir

yazısı sah.3-də



İmamzadənin axundu Hacı Tahir:

**"Mən tərif deyil, təqdirdir etmişəm"**

yazısı sah.5-də



Orduşan Teymurxan "əfsanəsi" necə formalasdırılıb - sensasiya dolu növbəti məqalə...

yazısı sah.6-də



Qubad İbadoglu:  
"Dövlət xaricdə təhsil alan vətəndaşlarına dəstək olmalıdır"

yazısı sah.7-də

4 oktyabr 2018



## Prezident “Basqal” Dövlət Qoruğu ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalayıb. Virtualaz.org-un məlumatına görə, sərəncamda Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış həzirlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan başqa, Agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddəti qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət programının layihələrini hazırlanıb dövlət başçısına təqdim etməlidir. Həmçinin qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər prezidentə təqdim olunacaq.

Sərəncamda bildirilir iki, Azərbaycanın zəngin tarixə ve bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən ibidir. Burada salınmış Qoşabulaq, Dərəmehlə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çınar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətləri nümunələri sırasındadır.

Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğulliyəti olub. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərqi və Avropa ölkələrində böyük məraq doğurub.

1989-cu ilde yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla temin olunub, Basqal çayı üzərində yeni köprü tikilib, abadlıq işləri görürlüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müyyən bərpa işləri aparılıb.

Bununla belə, hazırda qorucu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılması, mühəndis-kommunikasiya terminat sistəmlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dırçəldilməsinə, istirahət-turizm infrastrukturunu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb.

## Bakının bu hissələrində su olmayacağı - xəbərdarlıq

Oktjabrin 4-də Bakının bir sıra ərazilərində içmeli su olmayacağı. “Azərsu” ASC-dən musavat.com-a verilən məlumatə görə, Bakı şəhəri Başbəkə prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrin 4-də gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S. Vəzirov küçələrinə içmeli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlılıq əlaqədar “Azərsu” ASC abonentlərdən üzr isteyir.


□ Musavat.com

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!


Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat



Oktjabrın 1-de Xəzər rayonunun Binə qəsəbəsində 160 sayılı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sürücisinin avtobusu ilə qatarın toqquşması neticəsində 1 məktəbli öldü, 34 nəfər isə xəsəretlər aldı. Xəsəret alanlardan 6-nın vəziyyəti ağır olaraq qahr.



## Hava pişləşir-temperatur 5-8 dərəcə enəcək

Oktjabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dayışkən buludlu olacağı, əsasən yağmurşusuz keçəcəyi gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentine istinadən bildirilir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmurşusuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabır güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Təbii-meteoroloji proqnoza gelincə, oktyabrin 5-i sehərdən 6-sı gündüzədək Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə enəcəyi gözlənilir ki, bu da meteorohəssas insanlar üçün əlverişsizdir.

nin həmin gün tibbi müayinə arayışı da Elşən Mahmudovun adına yazılıb. Avtobusu isə qeyri-qanuni şəkildə, yol vərəqəsi olmadan Əlixan Şıxəliyev idarə edib və məlum dəhşətli qəzəni töredib.

Qeyd edək ki, avtobuslarla bağlı reydlər keçirilən zaman əvvəller də bu kimi hallar dəfələrlə aşkarlanıb. Yəni yol vərəqəsi bir adamın adına yazılır, ancaq avtobusu sürücülük hüquqi belə olmayan şəxslər idarə edirlər. Bu özbaşınlığının daha bir acisini da insanlarımız oktyabrin 1-de yaşadı. Yəqin bu məlumat hüquq-mühafizə orqanlarında da var. İnanıq ki, insan ölümü ilə nəticələnən bu cür qanunsuzluğa yol vermiş şəxslər müvafiq şəkildə cəzalandırılacaqlar.

□ M.MAHRIZLI  
Musavat.com



## BMT-nin Beynəlxalq məhkəməsi İranın ABŞ-a qarşı iddiasını qismən təmin edib

BMT-nin Beynəlxalq məhkəməsi iki ölkə arasında araştırma aparılan müddət ərzində ABŞ-a qarşı müvəqqəti tədbirlər görülmesi barədə İranın iddiasını qismən təmin edib.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar oktyabrin 3-də məhkəmənin sədri Abdulkavi Əhməd Yusif tərəfindən elan edilib. Onun sözlərinə görə, ABŞ mayın 8-də tətbiq etdiyi sanksiyaların İranın humanitar sahəsində və məlki aviasiyasına zərər vurmamasını təmin etməlidir. Bundan başqa, məhkəmə hər iki tərəfi fikir ayrılığının dərinleşməsinə səbəb olacaq fealiyyətlərdən çəkinməyə çağırıb.

Abdulkavi Əhməd Yusif həmçinin xatırladı ki, BMT-nin Beynəlxalq məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı məcburi karakter daşıyır və tərəflər üçün beynəlxalq-hüquqi öhdəlikdir.

İranın Xarici İşlər Nazirliyi ABŞ-in Tehrana qarşı bir sıra sanksiyalarının tətbiqinin dayandırılması barədə məhkəmə qərarını razılıqla qarşılıyib. Nazirliyin rəsmi mövqeyini Tasnim agentliyi dərc edib.

## Elmar Vəliyevin 8 kadri işdən çıxarıldı

Gənəcə Şəhər icra Hakimiyyətinin Məmarlıq və tikinti şöbəsinin müdürü, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olub.

“Report” xəber verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natig Şəməddin oğlu da vəzifəsindən çıxarılib.

Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdürü Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdürü Memmedov Azər Vilayət oğlu da işdən çıxarılib. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayılov oğlu, Mühəsibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsləməliyəva Səbinə İsləm qızı vəzifəsindən azad edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəğıyeva Şövkət Mirşahin qızı vəzifəsindən azad edilərək Mühsəbatlıq şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə teyinat alıb. Katırladıq ki, avqustun 28-də prezident İlham Əliyev sərəncamı ilə Elmar Vəliyev Gənəcə Şəhər icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

## Rusiya rəsmən dollardan imtina edir

Rusiya hökuməti ölkə iqtisadiyyatının ABŞ dollarından imtina etməsi barədə qanun layihəsi hazırlanır və sənəd bir-iki həftədən sonra baş nazir Dmitri Medvedev tərəfindən imzalanmalıdır. Bu barədə “The Bell” nəşri birləşmə-birə üz mənbəyə istinadlıdır.

Mənbə bildirir ki, hökumət dollarla hesablaşmaları qadağan etməyəcək.

Bu təşəbbüs ilk növbədə milli valyutada hesablaşmalarla imkan yaratmalı, valyuta nəzəretini asanlaşdırmağı və valyuta qanunvericiliyini liberallaşdırmağıdır. Layihədə Çin və Avropa İttifaqı ölkələri ilə hesablaşmaların müvafiq olaraq yuan və avro, Avrasiya İqtisadi İttifaqı ölkələri ilə rubla keçirilməsini nəzərdə tutur.

**B**inə qəsəbəsində baş verən faciəvi qəza diqqətləri yenidən paytaxtımızda sərnişindəşmə üçün istifadə olunan avtobusların keyfiyyət məsələsinə yönəltdi. Hansı ki, iller boyudur yüz minlərlə, hətta milyonlarla insanın kütłəvi surətdə istifadəsinə məcbur olduğu paytaxt avtobuslarının keyfiyyəti, yumşaq desək, sıfır yaxınlaşır.

Düzdür, son bir neçə il ərzində şəhərdaxili marşrutların bəzilərinə "BakıBus" tərəfindən rahat və keyfiyyətli avtobuslar buraxılıb. Lakin bu, 3 milyon nəfər əhalisi olan bir meqapolis üçün çox kiçik həcmidir. Bakının mərkəzindən kəndən işləyən sərnişin avtobuslarının əksəriyyəti sərnişindən başqa kimi desən daşmağa yarayır...

Hazırda Bakı şəhərində, xüsusi şəhərətrafi qəsəbələrə işləyən avtobusların böyük əksəriyyəti 2008-2013-cü illərdə keçmiş Nəqliyyat Nazirliyi tərəfindən alınmışdır. Bir qismi avtobuslar isə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus "Transgate Azerbaijan" şirkəti tərəfindən satın alınıb.

2008-ci ildə Bakı şəhərinə 200 ədəd "DAEWOOD", 40 ədəd "MAN", 20 ədəd "MAZ", həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus tərəfindən satın alınmışdır. Bu proses sonrakı illərdə də davam etdirilib. Nəqliyyat Nazirliyinin o zamankı hesablamalarına görə, həmin illerde Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac olub.

2008-ci ildə avtobusların alınmasına və getirilməsinə dövlət büdcəsində Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılib.

2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 "DAEWOOD" avtobusu alaraq Bakıda marşrut xətlərinə buraxıb.

Ümumilikdə isə Azərbaycan Nəqliyyat Nazirliyinin xətti ilə 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belarusdan 948 ədəd iri və orta tutumlu avtobuslar alıb. Bu müddət erzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və getirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya getirilən və "M-trans" şirkətinə məx-



## Ziya Məmmədovun aldığı "DAEWOOD" avtobuslarının Bakı sərgüzəştləri

Sabiq nazirin pulsılmə əməliyyatlarının acısını insanlarımız bu gün də çəkir; Koreyadan alınan maşınların şəhərdə sərnişindəşmə üçün nəzərdə tutulmadığı deyilir



lən bahalı avtobusların hər birinə en azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və getirilmə xərcləri daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan "MAN" markalı avtobusların biri Azərbaycan dövlətine 250 min dollara başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğızistandan da Bakıda orta tutumlu sərnişin avtobusları getiri-

sus sarı rəngli "Mercedes" markalı avtobuslar əsasən şəhərlərə, Koreya istehsallı "DAEWOOD", Almaniyın "MAN" və Belarusdan alınmış "MAZ"lar isə Bakıda sərnişindəşməyə buraxılıb. Bundan başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğızistandan da Bakıda orta tutumlu sərnişin avtobusları getiri-

lib.

Paytaxtda sayına görə birinci sırada olan "DAEWOOD" avtobuslarının qiyməti isə 156 min dollar olub. Bütün avtobuslar dövlət vəsaiti hesabına alınsa da, sonradan həmin Nəqliyyat vəsiti vəsiti kredit yolu ilə özəl Nəqliyyat şirkətlərinə satılıb.

Z.Məmmədov nazir olarkən faktiki olaraq, paytaxtda sərnişindəşmə xidməti göstəren şirkətlərin hamısı Nəqliyyat Nazirliyinin patronajlılığı ilə yaradılıb. Dövlət bütçəsi hesabına alınan avtobusların böyük əksəriyyəti isə yalnız bir şirkətin - "Transgeyt"in elində cəmləşib. Dövlətin pulu hesabına ölkəyə getirilən yüzlərlə avtobusun bir şirkətin elində cəmləşməsi, az bir hissəsinin isə ağır şərtlərə ayrı-ayrı sürücülərə verilməsi və onların Nəqliyyat Nazirliyinin çətiri altında işləməyə məcbur edilmesi faktıdır. Bu inisarlaşma Bakıda sərnişindəşmənin keyfiyyət göstəricilərinin ildən-ile

qədər bütün detalları əhatə edən təhləblər var. Burada xüsusi şəhərətrafi olaraq, Nəqliyyat Nazirliyinin dövlət vəsaiti hesabına alaraq Bakıya getirdiyi "DAEWOOD" avtobuslarında isə hədsiz hündür olan 3 piləkan var. Şəhərdaxili və şəhərətrafi marşrutlarda üstünlük təşkil edən bele avtobusların piləkanlarını düşmək sağlam adamlar üçün çətinlik yaradır, nəinki qoca, xəstə və ya uşaqlar üçün. Hələ o avtobuslar yeni tətəkləndə bununla bağlı əhali arasında nəzəriqlər yaranıb. Hətta bele məlumatlar da yayılmışdır, həmin avtobuslar Koreyada dağılıq ərazilərdəki müəssisələrin işçilə-

rini daşımaq üçün xüsusi layihələndirilib. Sadəcə, daha ucuz olduğunu üçün Nəqliyyat Nazirliyi həmin avtobuslardan alıb - əlbettə, büdcədə bu ucuzluq əksini tapmayıb. Çünkü 156 min dolların yarısının indin in özündə ən keyfiyyətli sərnişin avtobuslarını almaq mümkünür, ola ki, 2008-2009-cu illərin qlobal maliyyə böhrəni dövründə...

Keçmiş Nəqliyyat Nazirliyinin yüz milyonlarla dollar hesabına alıb ölkəyə sıridığı avtobusların böyük əksəriyyətindən heç bir standarta, tələbə uyğunluğundan səhəbə gedə bilməz. Üstəlik, həmin avtobusları idarə edən sürücülərin tələblərə uyğunluğuna da

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

## Müxalifətdən Rusiya-Azərbaycan yaxınlaşmasına reaksiyalar

"Rusiya ilə yaxınlaşma hansı sahədə dövlət maraqlarımıza, Qarabağ probleminin bizim maraqlar çerçivəsində həllinə müsbət təsir edəcəksə, olsun"

**A**zərbaycan-Rusiya münasibətlərində son zamanlar ciddi şəkildə yaxınlaşma müşahidə olunur. Bir sıra siyasi ekspertlərin şərhində bu yaxınlaşma artıq Qərbin Azərbaycanda Rusiyaya udumzası kimi şərh edilir. Bəs, Azərbaycan müxalifət döşögəsinin ölkəmizin Rusiya ilə yaxınlaşmasına münasibəti necədir?

**AĞ Partyanın sədri Tural Abbaslı** bildirdi ki, bir çox hallarda və müxtəlif zamanlarda hansısa dövlətlərə münasibət cəmiyyətlərə hökmətə fərqli ola bilir. Demək olar ki, indi de belə bir hal baş verir. Belə ki, iqtidár Rusiya ilə yaxınlaşma xətti tutub, ancaq, müxalifətin, cəmiyyətin Rusiyaya münasibəti birmənəli deyil: "Mənim bu məsələyə münasibətim vətəndaş kimilər fərqli, Ağ Partiya rəhbəri olaraq isə başqa cărdür. Vətəndaş kimilər yada saldıqla Rusiyaya münasibətim mənfi dir, inamim yoxdur. Ancaq partiya sədri kim isə mən daha çox "dövlətlərin daimi dostları və daimi düşmənləri olmamalıdır" fikri ilə razıyam. Bizim üçün istenilən dövlətle münasibətlər ancaq və ancaq Azərbaycanın maraqları haradadır, biz də orada olmali-



Tural Abbaslı

çərçivəsində qurulmalıdır. Əgər bu gün Rusiya ilə yaxınlaşma hansısa sahədə dövlət maraqlarımıza, Qarabağ probleminin bizim maraqlar çerçivəsində həlli istiqamətində müsbət təsir edəcəksə, olsun. Mən birmənəli qərbçi, rusiyaçı, irançı siyasetinin tərəfdarı deyiləm. Azərbaycanımızın maraqları hansı xətti diqət edirə o xəttə də davam etdirilməlidir. Təbiət kimi, bütün bu münasibətlərə qarşıdır. Vətəndaş kimilər yada saldıqla Rusiyaya münasibətim mənfi dir, inamim yoxdur. Ancaq partiya sədri kim isə mən daha çox "dövlətlərin daimi dostları və daimi düşmənləri olmamalıdır" fikri ilə razıyam. Bizim üçün istenilən dövlətle münasibətlər ancaq və ancaq Azərbaycanın maraqları



Xəzər Teyyublu

Ermenistana dəstək verməkdə davam edir. Rusiya Azərbaycanla səmimi dəstələrə münasibətlərində maraqlıdır, ilk növbədə işgalçı ölkəyə dəstəyini dayandırmalıdır. Bu halda onun səmimiyyətinə inanarıq. Rusiya ilə əlaqələr, münasibət bərabərəhuquqlu olmalıdır".

**Yeni AXCP-nin sədri Razi Nurullayev** isə qeyd etdi ki, Rusiya-Azərbaycan yaxınlaşmasında təhlükə görmür: "Əksinə, bu



Razi Nurullayev

yaxınlaşmanın insanlarımız üçün bəsi sosial şans, Qarabağ münasibətinin həlli üçünə əsas məyarlardan biri kimi qiymətləndirilir. Çoxlarının düşündüyü kimi, bu yaxınlaşma Azərbaycanın müstəqilliyini itirməsi və ya Rusiyadan asılı düşməsinə əsas yaratır.

İstənilən halda, bütün dövlətlər bir-birlərini qızılçılandıracaq addımlara yol vermirlər. Azərbaycanın da Rusiya ilə yaxınlaş-

ması, bloklaşması və eyni siyasi gündəm yaratması da qorxulu deyil. Mənəcə, biz Rusiyani xortdan kimi görməkdə davam etsem, uduzan tərəf olarıq. Həm də Avropana integrasiya o demək deyil ki, Azərbaycan ərazi bütövünüyünü temin edəcək. Çünkü bu gün Qərb dünyası qoruya bilsəydi, Gürcüstan və Ukraynanı qoruyardı. Biz Azərbaycan olaraq onların siyasetinə bənzər siyaset yeridə bilmərik. Qazaxıstanın haqqında kim deyə bilər ki, o, müstəqil deyil?

Bir de ki, siyasi həqiqət və reallıqları unutmak olmaz. Demək olmaz ki, biz Rusiyadan qorxmuraq, onları saya salmırıq, onların sözünün bizim üçün bir qapılık dəyəri yoxdur. Biz eyni yanaşmamı Avropa dövlətlərinə və Amerikaya edə bilərikmi? Xeyr və xeyr. Məgər biz şahidlik etmirik ki, ABŞ-in qorxusundan ölkələr İrandan çıxmaga başlayıb? Şimali Koreya lideri Kim Chin Ina minnətə salam verir. Amerika BMT-nin Fələsətinin bağlı iclasında ABŞ-a qarşı gədənlərə açıq-aşkar hədə-qorxu gəlmədi. Onlara dövlət qorxusundan xariçi siyaset kursuna xəyanət etmişdir. Bu o deməkdir ki, hər bir dövlət siyasi reallıq və perspektivləri nəzərə almağa məcburdur, almayanların başına oyun gəlin.

□ **Etibar SEYİDAĞA,**  
"Yeni Müsavat"

**O**ktyabrm 3-də Bakıda "Gender bərabərliyi və media" mövzusunda dəyirmi masa keçirilib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri sefir Zoltan Herneys çıxış edərək bildirib ki, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının yenilənmiş versiyasının gender bərabərliyi baxımından qiymətləndirilməsi 2018-ci ilin mayında Avropa Şurası tərafindən sifariş edilib. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının iki versiyasının mövcud olduğu nəzəre alınaraq hər iki versiya ekspert rəyi üçün göndərilib. Səfir medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Deyib ki, medianın müstəqilliyi önemli olsa da, media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıqlarılarını bilməlidirlər.

**Mətbuat Şurasının sədri** Ə.Amaşov Avropa Şurası jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığı məsələsi ilə bağlı çoxsaylı layihələr həyata keçirir. Eyni zamanda bu istiqamətdə kitablar çap olunub. "Son olaraq jurnalistlər üçün 4 dərslik kitabı da çap olunub. Bu layihə çox aktual məsələdir. Qeyd edim ki, bu əlavə kifayət qədər uğurlu əlavədir. Düşünen ki, məhz bu dəyişikliyinən sonra qanunvericiliyinə de bu dəyişikliklərin edilməsinin vaxtı çatıb. Parlamentin növbəti iclaslarında həmin sənədlərə gender məsələsinin de əlavə edilməsi ilə bağlı təkliflə çıxış edəcəm" deyə, o bildirib.

**Ombudsman Aparatının** rəhbəri Aydin Səfixanlı bildirib ki, Avropa Şurası ilə bir sıra mü hükmən layihələr həyata keçirilir: "Layihə əsasən insan hüquqları ilə bağlıdır. Burada həm gender bərabərliyi, həm də bunun mediada təmin olunması prinsipi öz əksini tapır. Layihə çərçivəsində regionlarda görüşlər keçirmi-

# "Mediada gender bərabərliyi" mövzusunda tədbir keçirildi

Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsinə dair dəyirmi masada maraqlı müzakirələr



şik. "Jurnalistlərin peşə davranış qaydaları"na edilen 4-cü prinsip dəyişikliklərinə baxıqdə bunların hamısı bu gün cəmiyyətimizdə reallıqda baş verən ha-

dislərdən doğduğuunu deye bilərik. 4-cü prinsip peşəkar seviyədə 4 istiqamətdə dəyərləndirilib. Burada həmçinin mediada rəhbər vəzifələrde de gender

dəyərində inkişaf etdirmək mürkündür. Təessüf ki, aparılan statistikalar göstərir ki, dünyada gender bərabərliyinin təmin olunması sahəsində müyyəyen geriləmələr var. Bu geriləməni durdurmaq üçün müyyəyen tədbirlər həyata keçirilməlidir. İşçi Qrupun elə etdiyi neticələr onu göstərib ki, bu məsələ ilə bağlı mediada müyyəyen problemlər mövcuddur".

**MŞ sədrinin müavini Müşfiq Ələsgərli** isə qeyd edib ki, 21-ci əsrde gender balans məsəlesi dünyadan əsas mövzularından biri olaraq qalır: "Gender tekəc mənəviyyat, mədəni deyil, həmçinin müyyəyen sosial iqtisadi anlam daşıyan məsələdir. Bildiñiz kimi, BMT hər il gender məsəlesi sahəsində müyyəyen hesabatlar hazırlayıb. Təqribi fikir bundan ibarətdir ki, gender balansı tam təmin olunarsa, dünyada ümumi daxili məhsulun təxminən 5,5 trilyon

təbusların sürücüləri işe götürülen daşıma şirkətləri tərəfindən elementar testlərdən keçirilmər, sağlamlıqları yoxlanılır.

"Yeni Məsələ"dan danışan nəqliyyat eksperti İlqar Hüseynov söylədi ki, sürücülerin yoxlanması yalnız sənəd üzərində, qeydiyyat xatirinə aparılmamalıdır: "Dünya təcrübəsində sürücülər psixoloji, narkoloji və alkogolla bağlı testlərdən keçirilir. Söhbət yalnız bu testlərdən de getmir. Eyni zamanda sürücülər bütünlükla tibbi müayinədən keçirilməlidir. Ürek qüsürü olan şəxslər işe götürürler. Bu adam avtobusu sürdüyü yerde üreyi tutar, böyük faciəyə səbəb olabilir. Azərbaycanda sürücülerin işe qəbul zamanı bu prosedurların heç biri həyata keçirilmir. İşe götürülen sürücülərin yaş göstəricisi de nəzəre alınmalıdır. Azərbaycanda kifayət qədər sürücülük vəsiqəsi olan insanlar var, ancaq onların böyük əksəriyyətinin fiziki, sağlamlıq durumları bu nəqliyyat vasitəsinə idarə etməye imkan vermır. Şirkətlər də öz üzərlərində olan məsuliyyəti dərki etmədən onları işe qəbul edirlər. Eyni zamanda məsəfə məsəlesi də burada onları önemlidir. Elə sürücülər var ki, onlar yalnız şəhərdaxılı sürücülükle məşğul olmağa razılaşırlar. Xüsusən də Bakı kəndlərinə işləyən sürücülərin böyük əksəriyyəti şirkətlər tərəfindən kortezi surətdə işe qəbul olunub. Sürücünün dosyasi olmalıdır və onun daha əvvəlki fealiyyəti, qayda pozuntularına qədər bütün statistik məlumatları orada eks edilmelidir. Sürücünü işe götürən şirkət də bu bazaya ba-

# Qatıl sürücülərə "Dur!" deyən yoxdur: onlar işə necə götürülür?

**Ekspert:** "Yeni struktur yaradılmalı, bu struktur da sürücülərin işə götürülməsini həyata keçirməlidir"

**O**ktyabrm 1-də Xəzər rayonunun Bina qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində baş verən ağır qəza günlərdir ictimaiyyətin məzakirəsindədir. 160 sayılı mərşət avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumatda görə, 3 sayılı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin veziyəti ağır stabilidir. Bildirilib ki, Klinik Tibbi Merkezde 3 nəfər var ki, onlardan da 2-si evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, veziyəti ağır stabilidir.

Qəzanın videosu yayıldıqdan sonra açıq şəkilde göründü ki, avtobusun sürücüsü sağa-sola baxmadan, idarə etdiyi nəqliyyat vasitəsinə sürətə gələn qatarın altına sürür. Hadisənin əsas günahkari olan sürücü Əlişan Şirəliyev bundan əvvəl də ölümə nəticələnən yol-nəqliyyat hadisəsi törendiyi üçün məhkumluq həyati yaşayır. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib və bu

barədə öten sayımızda geniş məlumat dərc olunub.

Məsələ burasındadır ki, avtobus sürücünün qaydalarla məhəl qoymaması, sənəsinin həyatını düşünməyib avtobusu necə gəldi sūrməsi ilə bağlı dəfələrlə sosial şəbəkələrdə, mətbuatda videolar yayılıb. Eyni zamanda avtobus sürücülərinin diqqətsizliyi, qeyri-peşəkarlıqları nəticəsində baş veren qəza hadisələrinin de sayı az deyil. Bəs ne üçün "avtobus terroriştəri"nin fealiyyətinə son qoyulmur?

Onu da qeyd edək ki, 160 sayılı avtobus xəttindən indiyə qədər xeyli sayıda sənəsinin şikayətlənilər. Bu hadisədən sonra da sənəsinlər bildirdilər ki, 160 sayılı avtobusun sürücüləri demək olar ki, heç bir qaydaya məhəl qoymayıb, nəqliyyat vasitəsini ko-



bud şəkildə idarə edirlər.

Bakı Nəqliyyat Agentliyində (BNA) "Yeni Məsələ"yə bildirildi ki, 160 nömrəli avtobus xətti bu ilin avqust ayından etibarən müsabiqəye çıxarılb və indiyə qədər də müsabiqədədir. Qeyd olunub ki, sürücülərin işə qəbulunu daşıma şirkətləri həyata keçirirler və bu prosesdə BNA iştirak edə bilmir...

xib, öz qərarını verməlidir. Bizde baxırsan ki, sürücülük vəsiqəsində müvafiq kateqoriyası olmayan insanları belə, avtobus sürücüsü kimi işe götürürler. Bu, faciəvi haldır. Daşimanı həyata keçirən şirkətlərde vətəndaşlaşdırma qarşı eçoist münasibət var. Şirkət rəhbəri olıqarxlara söykənib arxayın şəkildə kimi gəldi sürücü kimi işe götürür. Onun üçün əsas olan həmin marşrut xəttinin işləməsidir".

**Ekspert BNA-nın işə götürmə ilə bağlı müyyəyen kriteriyalar müəyənləşdirildiyini xatırlatdı:** "Ancaq işçiləri işə götürmə prosesini birbaşa şirkətlərin üzərinə atır. Sanki məsliyyətdə yavınır. Əslində isə fərqli prosedur tətbiq edilməlidir. Hesab edirəm ki, işə götürmə ilə bağlı tender elan edilmeli, məsələn, 5 sürücü yerinə rəqabət olmalıdır. Tenderin qalibi olan şəxsi işə qəbul eləmək lazımdır. Tenderin qiymətləndiriləcək prosesdə Dövlət Yol Polisinin əməkdaşı da iştirak etməlidir. Burada bir məsələ var ki, sürücülərin əmək haqqı da kifayət qədər aşağıdır. Ona görə də sürücülər tenderlərde iştirak etməkdə maraqlı olmurlar. Yalnız sürücü olmağa razılaşanlar, işsiz qalıb, son şans kimi bu işə müraciət edənlərdir. Ümumilikdə işə mesəla ilə bağlı problem çox dərindir. Ona görə də burada yəni bir struktur yaradılmalı, bu struktur işə götürməni həyata keçirməlidir. Çok təessüf ki, bu kimi qəzalardan sonra irəli sürüdürülməz təkliflərə diqqət ayrılmır. Nəticədə bu cür ciddi qəzalar baş verir".

□ **Əli RƏİS,**  
"Yeni Məsələ"

ye görə bir sıra regionlarda olduq. Həmin regionlarda işçi qrupları, jurnalist və redaktörler, QHT üzvləri ilə görüşdük. Bir daha sübut olundu ki, regionlarda bu mövzu doğrudan da aktualdır".

**Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı** isə qeyd edib ki, jurnalistlərin əksariyyəti "Gender haqqında" Qanunu oxumayıb: "Bəzən gender bərabərliyi qadın və kişi arasındakı bərabərlik kimi qəbul edilir. Lakin bu mövzu çox böyük bir məfhumdur".

Tədbirdə həmçinin digər media ekspertlər çıxış edərək, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları"nın gender bərabərliyi perspektivində yenilənmiş versiyası barədə fikirlərini bildirib.

Katrıldaq ki, Avropa Şurası 1 mart 2018-ci il tarixindən "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsinə başlayıb. Layihənin əsas məqsədi Azərbaycanda mediada və media vasitəsilə gender bərabərliyini təşviq etməkdir. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları" gender bərabərliyi perspektivində nəzərdən keçirilib. Qaydalarə əlavə etmək üçün "Ayri-seçkiliyə yol verilməməsi" və gender bərabərliyi principinin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkiliyənə yaranan və ya cinsi nifrətə çağırınan əslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Həmçinin prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işləşdirilməsi, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanlarının təmin olunması öz əksini tapır.

□ **Xalida GƏRAY,**  
Fotolar: Elçin Əkbərov  
"Yeni Məsələ"

Gəncə İmamzadəsi-nin rəhbəri, QMİ-nin Gənce-basar bölgəsi üzrə xüsusi nümayəndəsi Hacı Tahir Abbasovun Aşura çıxışı sosial şəbəkələrdə geniş müzakirə olunur. Hacı Tahir çıxışında dövlət rəhbərlüyü, həmçinin Gəncə şəhər rəhbərliyi haqqında terifli ifadələr işlədi.

Din xadiminin İmam Hüseynin (ə) mərəmərəsini - Aşura günü bu şəkildə danişması, siyasi hakimiyyətə yönəlmış tərifləri birmənali qarşılanmayıb. Məsələ ilə bağlı Hacı Tahir özü ilə əlaqə saxladıq. Hacı Tahir deyir ki, o, hər zaman dualarında vətəni, xalqı, ordunu unutmur:

- Mən hər zaman çıxışa başlayanda Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə, millətinə dua ilə başlayıram. Hər zaman çıxışında müstəqilliye, azadlıq uğrunda şəhid olanlara dua edirəm. Biz milli-azadlıq mübarizəsinin canlı şahidləriyik, 20 yanvar, 1988-91-ci illər mübarizəsinin şahidiyik, nəsillərimiz 70 il davam edən sovet zülmünə məruz qalmışdır. Hər bir ölkədə - fərqi yoxdur, İran olsun, Səudiyyə olsun, Pakistan olsun - din xadimi çıxışının əvvəlində dua edir. Dualarında ölkə, xalq, dövlət, ordu, onun başçısına dualar edilir.

- Ancaq sizin budəfəki çıxışınız təqnidə qarşılınlıb...

- Sentyabrin 20-də mən Aşura günü günorta İmam Hüseyn (ə) meydanında çıxış etmişəm. Həmin çıxışın bir hissəsi internetdə yayılıb. İnşallah, yaxın günlərdə tam olaraq internete yüklənəcək. Mən çıxışa zülmü lənətləmək, zalimlərə lənət oxumaqla başladım. İmam Hüseynin keçmiş və bugünkü düşmənlərinə lənət yağırdırdım. Onlarla hərəkətlərini pişədim və İmam Hüseynin (ə) böyük müqaddəs şəxsiyyət olduğunu qeyd etdim. İslama "haqqun nas" deyilən bir şey var, yəni insanın layiq olduğu haqqı vermek. Mən ruhani, din xadimiyəm. 1992-ci ildə İmamzadə ziyarətgahına rəhbərlik edirəm, sonra isə Şeyxüllisləmin bölgə təmsilisi təyin olunmuşam. Bu müddətdə hər zaman çıxışlarında Azərbaycan dövlətinin ordusuna dua etmişəm. Çünkü bu bir siyasi çıxış deyil, mən siyasetə qarışmırıam, heç bir siyasi təşkilatın üzvü deyiləm. Siyasi-lərə fərqli qoymadan bu xalqa dua edirəm, bu xalqın içinde müxalifət də var.

- Aşura çıxışınızda, yəni dəha dəqiqi, yayılan videoda siz şəhər rəhbərliyini qeyd edirsiniz...

- Bildiğiniz kimi, Gəncə İmamzadəsi bərbər gündə idi, dağılmışdı. Prezident İlham Əliyev birinci seckilərindən sonra İmamzadəni xanımı ilə birləkə ziyarət etdi və buradakı vəziyyəti gördü. O zaman bildirdi ki, ziyarətgahı bərpa etdirəcək, elə də etdi. İmamzadənin təmir və bərpa-



## "Mən tərif deyil, təqdir etmişəm"

İmamzadənin axundu Hacı Tahir: "Bir ruhanının öz ölkəsinə dua etməsi qəbahət deyil"

Şi ilə bağlı sərəncam imzaladı. Mən çıxışın bir hissəsi internetdə yayılıb. İnşallah, yaxın günlərdə tam olaraq internete yüklənəcək. Mən çıxışa zülmü lənətləmək, zalimlərə lənət oxumaqla başladım. İmam Hüseynin keçmiş və bugünkü düşmənlərinə lənət yağırdırdım. Onlarla hərəkətlərini pişədim və İmam Hüseynin (ə) böyük müqaddəs şəxsiyyət olduğunu qeyd etdim. İslama "haqqun nas" deyilən bir şey var, yəni insanın layiq olduğu haqqı vermek. Mən ruhani, din xadimiyəm. 1992-ci ildə İmamzadə ziyarətgahına rəhbərlik edirəm, sonra isə Şeyxüllisləmin bölgə təmsilisi təyin olunmuşam. Bu müddətdə hər zaman çıxışlarında Azərbaycan dövlətinin ordusuna dua etmişəm. Çünkü bu bir siyasi çıxış deyil, mən siyasetə qarışmırıam, heç bir siyasi təşkilatın üzvü deyiləm. Siyasi-lərə fərqli qoymadan bu xalqa dua edirəm, bu xalqın içinde müxalifət də var.

- Yeni düşünürsünüz ki, çıxışınızda bu cür reaksiyaların verilməsi məqsədli olub?

- Bu yeni məsələ deyil, ötən illərdə de İmam Hüseyni (ə) istəməyənlər tarixən olub, indi də var. Ötən illərdə İmam Hüseyni (ə) istəməyən bəzi güvvələr bu mərasimləre

şər-böhtən atdırır, keçirilməsi-ne mane olmağa çalışırlar. Həmin insanlar Gəncədə keçirilən İmam Hüseyn (ə) məcməliyi gözlərini görmür və trolular vasitəsilə eks təbliğat aparmağa başlayıblar. Bir ölkənin ruhanısının öz ölkəsinə dua etməsi qəbahət deyil. Bu cür fealiyyətlər bizi yolumuzdan döndəre bilməz.

İmam Hüseyn (ə) düşmənləri bu gün də yaşayır, iftalarını davam etdirirler. Bəzi öyrədilmiş adamlar məclisə gelərək izdihamın içerisinde daxil olaraq əza məclisinə laiyq olmayan işlər görür, sonra da onu çəkib yayarlar.

İmam Hüseyn (ə) şəhidlik, xeyrxaqliq məktəbidir. Biz də onu göstəririk. Bu il Gəncədə gəncəlilərə yaraşan şəkildə böyük bir Aşura mərasimi keçirildi. İmamzadə ərazisində qazanlar asıldı. Ehsan süfrələri açıldı, çay verildi. Heç bir polis müdaxiləsi olmadan insanlar sərbəst şəkildə İmamzadəyə daxil olaraq ziyarət edilər. Heç bir incident olmadı, insanlar rahat, sərbəst ziyyətlərinə etdirilər. Məclis Tasua günü başladı və Aşura günü azana 15 dəqiqə qalmışa qədər davam etdi. Son 15 dəqiqəni mən çıxış etdim. Bu vaxt erzində mən Kərbəla hadisəsi barədə məlumat verdim, xalqı dua etdik, Xocalı faciəsini yad etdik, onu Kərbəlaya bənzətdik. O zaman mən şəhər rəhbərliyinə də dua etdim. Çünkü "haqqun-nas" var. Gən-

cədən İmamzadəyə zəvvarları aparmaq üçün 100-ə yaxın avtobus ayrılmışdı. Şəhər rəhbəri həmin gün gəlib İmamzadədə Aşura mərasimini camaatın arasında izləyirdi. İndiye qədər bele şey olmamışdı.

- Ümumiyyətə, Aşura mərasimlərində digər şəxslərə dua edilməsi məqbuldur-mu? Dini baxımdan bunun hökmü nədir?

- Mən bu il şəhər rəhbərinin davranışını nəzərdə tutaraq dua etdim. Gələcək il şəhər rəhbərliyinin öz elindədir. Mən onun əvəzolunmaz bir şəxs olduğunu demədim, əməllerinə qiymət verdik. Tərif Allah'a layiqdir. Allah, Peygəmbər, Hüseyin ibn Əliyə layiqdir. Mən tərif deyil, təqdir etmişəm. Təqdir etmişəm ki, Azərbaycan dövlətinin rəhbəri dincə, dindarlara qayıçı göstərir. Gəncə şəhər icra başçısını təqdir etmişəm ki, öz kabinetindən durub xalqın içəne gəlib dini mərasimlərde iştirak edir. Bir daha təkrar edirəm ki, çıxışında dövlətimizin, xalqımızın düşmənlərinə bəddua etmişəm.

Allah onları zəlil və xar eləsin. Mən qarşı təbliğat aparan, qara yaxanlara da lənət oxumuram, Allah onları islah eləsin.

□ Kənan RÖVSƏNOĞLU,  
"Yeni Müsavat"



**Uzağa getməyək, elə Yaponiyada...**

**Samir SARI**

"AzərTAC" agentliyinin əla dünya xəbərləri olur - orijinal, operativ, rəngarəng. Həm də bu xəbərlər Yaponiyadan İsləndiyaya qədər dünyanın hər yerini əhatə edir. Üstəlik, bütün mövzularda olur.

İndi o xəbərlərdən bəzilərinin başlığını sitat getirir, özünü baxın: "Yaponiyada 60 mindən çox mənzil hələ də elektrik enerjisiz qalıb"; "Ruminiya Avropanın ən çox siqaret çəkən ölkəsidir"; "Gürcüstanda HIV-ə yoluxanların sayı artıb"; "İranda təbii qaz boru kəmərində partlayış baş verib" və sair və ilaxır.

İndi elə çıxa bilər ki, bu, AzTV-nin "Almaniya dağılır, İtaliya çökür, Fransada pozğunluq baş alıb gedir, Hollandiya batır, Belçika parçalanır, İngiltərə zəifləyir, ABŞ-da daha bir qırğın" tipli xəbərlər silsiləsindəndir.

Ancaq elə deyil. Dünyada vəziyyət belədir. Hərçənd bilmirəm, iyul ayında bizdə işləqlər ölkə boyunca sənəndə bu, Yaponiyada xəbər agentliklərinin bülletenlərində xəbər olдумu, telekanallar bu barədə süjet verdilərmi.

Yaxud siqaret çəkmə məsələsində bizim ölkəmiz Ruminiyadan da ötedir, amma görək, dünya ictimaiyyəti bu sayaq Azərbaycan həqiqətlərindən xəbər tuturu.

Biz isə Hondurasdan tutmuş ta Vanuatuya qədər dünyanın harasında bir hadisə olursa, onun xəbərini veririk. Qoy oxucu görsün ki, dünyada nelər olur. Düzdür, oxucu və tamaşaçılarımızın bir xeyli bu xəbərlərə "ə, doolsun" deyə reaksiya verəcək, amma maariflənmək lazımdır.

Məsələn, məşhur aparıcının sözü olmasın, uzağa getməyək, götürək elə Yaponiyani. Biz Yaponiyada camaatin 4 gün boyunca işsiz qalması barədə xəbəri oxuyanda istər-istəməz düşünməliyik ki, görürsənmi, bunlar dəmirdən adam düzəldib çay süzdürən yaponlardır, amma felakət olanda onlar da işsiz qalırlar, deməli, Bakıda küçələrin sel suları altında qalmasını ürəyə salmaq düzgün deyil. Guya Romani sel basırı? Demək, Ramanını da basa bilər. Yağışın, selin fitrətində var, mütələq haranısa basmalıdır. Düzdür, o cür yağışlar indiyədək adətən Banqladeş, İndoneziyanı-zadı vururdu, amma arada yoluunu azmışlığı da olur. Musson şeydir (massonlarla qarışdırılmamalı).

HIV-ə yoluxma məsəlesi də global problemdir. Bax, sehiyyəsi inkişaf etmiş Gürcüstanda da HIV-ə yoluxanların sayı artıb. Demək, bunu çox da ürəyə yaxın qoymaq olmaz. Tek bizim başımıza gəlmir ki...

Bir ara elə bilirdik ki, yanğınlar, qaz partlayışları yalnız bizim ölkədə baş verir. Elə deyilmiş. Odur, İranda da olub.

Hələ biz şüfür etməliyik ki, Hindistanda vaxtaşırı baş verən qatar qəzalarından bizdə olmur, ya da Xəzərdə həftədə bir bəre batır. Yaxud Allah eləməsin, ABŞ-dakı kafe-bar atışmalarına, məktəbdəki qətlialmlara bənzər olaylar bizim ölkəmizdə də baş versa, halımız necə olar? Kiş-kişlər olsun (danq-danq-danq - müəllif orta barmagını düşyək masaya döyüür).

Ona görə də bəzən xəbərləri yayaq vacibdir ki, xələyiq hesab eləməsin ki, dünyanın her tərəfində güllük-gülüstanlıqdır, birce bizdə küçəni sel basır, işq söñür, ya da avtobus qatarla toqquşur.

Ona qalsa, korrupsiya bütün ölkələrdə var. Bu baxımdan Qəbələdə rabitə qoşaqının reisinin dövlətə 168 min manat ödəməsi, 300 min manatlıq villasına həbs qoyulması, hem də həbsə alınmaması sıradan bir şeydir. Belə hadisələr Meksikada, Nigeriyada da olur.

Sadəcə, bir fərq var. Norveçdə bəzən hadisə olanda bu haqq-hesabda əli olanların hamisini tutub cəzalandırırlar. Ya da Yaponiyada işləqlər sənəndə işq işlərinə baxan nazirliyin başçısı çıxbı camaatdan üzr isteyir. Tokionun küçələrində daşqın olanda da mer mediada "günah bizdedir" deyir, daha "günah "Yaponsu" şirkətindədir" demir.

Yadınızdadırsa, 6-7 il qabaq Monqolustanda yanacağın qiyməti 5 tuqrik artırılarda 7 nazir bir gündə istefə vermişdi, demişdilər, biz buna təhəmmül edə, xalqın məzəmmətinə tablaşa bilmərik. Bəzən xəbər yayılonda xalqımız da eyni şəyi bizimkildən gözlüyür, amma ta demir ki, gecəylə Tarif Şurasında toplaşıb nələrinə qiymətlərini artırınlardı məhz həmin nazirlərin müavinləridir. Nazirlərlə müavinlərin üz-göz olması düz gəlməz.

Uzun sözün kəsisi, biz dünyanın, eləcə de onun iqtisadiyyatının bir parçası. Günü bu gün işğiniz sönse, yadınız salın ki, Yaponiyada 60 mindən çox mənzil hələ də elektrik enerjisiz qalıb. Ya da baxın, görün, "AzərTAC" da nələr yazıb.

**O**nun haqqında ilk məqaləni dərc etdiyimiz gündən Orduxan bütün tarzlığıni itirib. Onluğa vurmaq deyirlər, "Yeni Müsavat" bu yalançı, özündənqəhrəməni cəmi bir yaxılıb ilə bù cür vurub. Günlərdər "Eyalandırmın", deyə küçə usağı kimi, sosial şəbəkələrdə bar-bar bağırır. Qəzetimizi, bu yazımız müəllifini ve daha çox da Media Qrupumuzun rəhbəri Rauf Arifoğlunu leksikonundakı on keskin ifadelerlə tehqir edir, özü kimi bir neçəsinə de başına yığıb, şüvənlük salır. Bu adam xeyli müdəddət nyu-mediamın verdiyi imkanlardan istifadə edib, dövlət və müxəlifət liderlərinin, fəallarını söyür, təhqir edir, böhtən atır, insanların ailə üzvlərini hədəfə alır. Özü haqda isə bircə tutarlı məqalələndən panikləyir, özünü efrin buraxır...

"Yeni Müsavat" bəyan edir ki, Orduxan Temirxan haqda yazdığını, orada irəli sürülen iddialar doğrudur, qarşısında Rusiya xüsusi xidmətlərinin bir agenti var, onu hər gün efire çıxardı, Azərbaycana doğru qışdırır. Azərbaycan iqtidarından narazı olanla - Orduxanın bəzi çıxışları xoş gəle biler... Lakin hər kəs bilməlidir ki, "borzu-borzu" danışan bu uzunsaç oğlan QRU-nun adice agentidir: alıcı tapşırıq - uyğun məlumatları toplayan və ötürür, yəni "stukaç"lıq edən bir "alət"! Xaindir, onu danışdırır və Azərbaycana qarşı istifadə edirlər.

\*\*\*

O, heç zaman heç bir mübarizə prosesində olmayıb. Ne bu iqtidara qarşı, ne erməni işğalçılara qarşı heç bir vaxt mübarizə aparmayıb. Onu məqsədönlü şəkildə Azərbaycana qarşı çirkin kampaniyalara qoşublar. Üzü 90-lardan bu yana, ta 2015-ci ilə qədər həmin şəxsi ni Azərbaycanda həkimiyətə siyasi mübarizə aparan təşkilatlarda görən olub, nə də bir mitinqdə iştirakı qeydə alınıb. Ümumiyyətə, ömrünün xeyli hissəsini Rusiyada keçirən bu adamın birdən-bira Avropada peydə olub, Azərbaycan dövlətinə qarşı mənəvi terrora başlaması ilk gündə şübhələrə yol açmışdı.

Bu cür təxribat xarakterli davranış taktikası adətnə, xüsusi xidmət orqanlarına işleyən adamlar tərəfindən həyata keçirilir. Elə isə haqlı suallar yaranmışdı: Axi bu Orduxan kimdir? Haradan peydə olud? Onu kim və ya kimlər danışdırı? Məqsəd nədir? Bu şəxs hadan maliyyələşdirilir və teləmləndirilir? Bu suallara təbii ki, həzər zaman düşündürçü olub.

O.Bəbirovun Azərbaycana qarşı hələ 1987-89-cu illərdən həzirəndən həqda müfəssəl bilgileri birinci və ikinci yazılarında təqdim etmişdir. Bu (üçüncü) yazida isə onun xüsusi xidmət orqanlarının nəzarəti altında Rusiyadakı fealiyyəti, Avropaya çıxarılmasının məqsədlərinə dair məlumatları təqdim edəcəyik.

**Birinci yazını** "Yeni Müsavat" qəzetiñin 25 sentyabr 2018-ci il tarixli sayında və müsavat.com saytında aşagıdakı linkən - [http://musavat.com/news/orduxan-teymurxan-rus-kesfiyyatinin-agenti-imis-sensasiya-ve-moteber-faktlar\\_557174.html](http://musavat.com/news/orduxan-teymurxan-rus-kesfiyyatinin-agenti-imis-sensasiya-ve-moteber-faktlar_557174.html)

**İkinci yazı** isə "Yeni Müsavat"ın 27 sentyabr tarixli sayında və müsavat.com saytında aşagıdakı linkən - [http://musavat.com/news/kentavr-leqeblili-orduxan-teymurxan-nece-rusya-agenti-oldu-sensasional-melumatlar\\_557979.html](http://musavat.com/news/kentavr-leqeblili-orduxan-teymurxan-nece-rusya-agenti-oldu-sensasional-melumatlar_557979.html)

# Orduxan Teymurxan "Efsənəsi" nece formalasdırılıb - sensasiya dolu növbəti məqale...

Bəbirovun 2000-ci ildə ilişməsinin və "bağışlanması" pərdəarxası; onun Avropadakı görevlərindən biri də azərbaycanlı siyasi mühacir dairələrdə QRU-nun nəzarətinin təmin edilməsi və ölkəmizin Rusyanın maraqlarına manəə yaradan layihələrinə qarşı fəaliyyətə cəlb olunması olub

## "2000-2010-cu illər ərazində "Kentavr" qarşısına qoyulmuş bu tapşırığı yerinə yetirə bilib və daha strateji əhəmiyyətli əməliyyatlara istiqamətləndirilib"



asional-melumatlar\_557979.html  
oxuya bilərsiniz.

**Üçüncü yazının** tam versiyasını (qəzətdə 03 oktyabr və 04 oktyabr tarixli saylarda üçüncü və dördüncü hissə olaraq verilib) isə buradan oxumanız mümkündür: [http://musavat.com/news/orduxan-teymurxan-efsanesi-nece-formalasdirilib-sensasiya-dolunovbeti-meqale\\_559701.html](http://musavat.com/news/orduxan-teymurxan-efsanesi-nece-formalasdirilib-sensasiya-dolunovbeti-meqale_559701.html)

### Dördüncü yazı:

Orduxan Bəbirovu yaxından tanıyan menbənin verdigi bilgilərə görə, o, 1993-cü ildək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən demək olar ki, bir addım da kənarə buraxılmayıb; Azərbaycan-daki yaxınları ilə əlaqələri minimuma endirilib...

Bu mərhələdə O.Bəbirov "yatmış agent" qismində yaşadığını ölkəde legallaşma ilə bağlı məsələləri həll etməli olub. O, "alfons" qismində yaşı qadınlarla münasibətlə yaratmaqla, həmin ölkədə oturum almaq, təhsil səviyyəsini artırmaqla yeri dili və mədəniyyəti öyrənmək, əlaqələri genişləndirməye başlayıb. "Kentavr"ın esas məqsədi ölkə vətəndaşlığını elde etmək, kuratorların maliyyə dəstəyi ilə kiçik biznes şəbəkəsi qurmaq və "Mərkəz"den verilecek tapşırıqların icrası üçün göndərilek pul vəsaitlərinin leqləşdirilməsinə nail olmaq olub. 2000-2010-cu illər ərazində Orduxan qarşısına qoyulmuş bu tapşırığı yerinə yetirə bilib və daha strateji əhəmiyyətli əməliyyatlara istiqamətləndirilib. Ələxüs, 2011-ci ildən başlayaraq, Rusiyada müyyəyen dairələrin Azərbaycana qarşı müxtəlif təxribatçı addımlar atmağa başlaması ilə əlaqədar...

Bu ilk növbədə Avropanın enerji bazarının RF-dən asılılığını və müsbətən qarşı müxtəlif təxribatçı addımlar atmağa başlaması ilə əlaqədar...

azaldılmasına yönəlmış, Cənubi Qafqaz-Türkiyə-Cənubi Avropa enerji nəqli layihələrinə qarşı fəaliyyətləri qeyd etmək olar. Xüsusi "Şimal axını" və "Cənub axını" kimi Rusiya layihələrinə alternativ kimi nəzerə tutulan TANAP-TAP layihələrinə qarşı...

Qisaca onu qeyd edək ki, Rusiyada bir çox dairələr Azərbaycanın Avropa ilə yaxınlaşmasının qarşısını almaq üçün en müxtəlif təxribat variantlarına el atıblar. Bu istiqamətdə QRU özünün "Kentavr"ından da Avropa Şurası, Avropa Parlamenti, Avropa Birliyi kimi nüfuzlu regional təşkilatlarla Azərbaycan arasında münasibətlərin pozulması bəhanəsi altında ölkəmizə qarşı müxtəlif qərarların, qətnamələrin çıxarılması, kampaniyaların aparılmasından istifadə etməye başlayıb. Məqsəd Azərbaycan dövlətini, o cümlədən hakimiyətini nüfuzdan salmaq, Avropada ictimai reyi çəsdirmeqlə, alternativ enerji təchizatı infrastrukturunun yaradılmasına manəələr yaratmaq olub.

Bunlar haqda xeyli yazılib, internet resurslarında bu haqda geniş məqalələr dərc olunub. Buna səbüt olaraq [musavat.com](http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu_439804.html) saytında ötənlər dərc edilmiş "Azərbaycana qarşı Avropa və Asiya üzərindən solcu hücumu" (link - [http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu\\_439804.html](http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu_439804.html)) və "Avropadan Azərbaycana edilən təzyiqlərde rus barmağı" (link - [http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi\\_395280.html](http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html))

Bu ilk növbədə Avropanın enerji bazarının RF-dən asılılığını və müsbətən qarşı müxtəlif təxribatçı addımlar atmağa başlaması ilə əlaqədar...

Bu ilk növbədə Avropanın enerji bazarının RF-dən asılılığını və müsbətən qarşı müxtəlif təxribatçı addımlar atmağa başlaması ilə əlaqədar...

dan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi\_395280.html ) yazılarını oxumaq kifayətdir.

Orduxan tipli insanlardan da rus keşfiyyati heç şübhəsiz ki, bu təyinatlar üzrə də təxribatçılıq fonda istifadə etməkdədir...

"Kentavr"ın niyə məhz 2015-ci ildən fəllaşmasının səbəbləri de aydındır. Məhz həmin ildə TANAP-TAP-in tikintisi üzrə fəaliyyətlər start verilib...



Hər zaman belə bir sual da düşündürürə olub ki, Orduxan və etrafına topladığı "söyüş destəsi" nədən özünü "dissident" kimi teqdim etməyə çalışıb? Düzdür, onlar öz iyrənc, söyüşlü davranışları ilə bu obrazda sonadək qala bilməyiblər. Amma hələ də buna cəhdər etməkdədirler. Guya bunlar "xalq fədailəri"dir. Hənsi ki, Orduxanın missiyası artıq bəlli, etrafına toplaşdırılmış "qurbanlar" isə bunu pul, gündəlik dolanışq və Avropada oturum ala bilmək üçün edirler. Bəziləri isə artıq Orduxanın, bəlavəsi QRU-nun girovdurlar...

Hələ uzun illər öncədən də bəlli idi ki, öz agenturasının "dissident" obrazının formalasdırılması QRU-nun fealiyyət taktikasının elementlərindən biri olub. Bu kontekstde O.Bəbirovun Azərbaycan hakimiyəti barədə təxribatçılıq fealiyyəti xüsusiyyəti qarşısında cəhdər etməkdədir. Faktiki olaraq isə məqsəd Azərbaycan dövlətini, o cümlədən həmin təzəvələrə qarşı zorakılıqlar, o cümlədən Xocalı faciəsi ilə bağlı müxtəlif bəynəlxalq təşkilatlar və döymən ölkənin sefirləri qarşısında cəhdər etməkdir. Azərbaycanın təxribatçıları tərəfindən "Kentavr"ın müdafiəsi təşkil edilib. Mütəxəssislerin kifinə, "Yeni Müsavat"ın arasdırmalarının ciddi içtimai rezonans doğurduğu, o cümlədən sosial şəbəkələrdə O.Bəbirovun müvafiq istiqamətdə atılan addımlarda "Kentavr"ın imkanlarından geniş istifadə edilir (O.Bəbirovun Meydan TV-nin direktoru Emin Milli ilə birgə fealiyyətini yada salmaq kifayətdir)...



Qeyd edilənlərlə yanaşı, "Kentavr"ın missiyalarından biri de Avropadakı Azərbaycan və türk diaspor təşkilatlarının nəqşələndirilməsi və təsdiq olunmasıdır. Diqqəti oxucuların xatırlamış olmaz ki, 2002-2013-cü illərdə siyasi mövqeyindən asılı olmayaq, Avropada yaşayan azərbaycanlı mühacirələr Dağlıq Qarabağ münaqışını, Ermenistanın Azərbaycana qarşı işğalçılıq siyaseti və mülki vətəndaşlıqlara qarşı zorakılıqlar, o cümlədən Xocalı faciəsi ilə bağlı müxtəlif bəynəlxalq təşkilatlar və döymən ölkənin sefirləri qarşısında cəhdər etməkdir. Azərbaycan hökumətinə münəsibətdə sərt mövqeyi ilə seçilən Həbib Müntəzir (Abdullahov) kimi bloggerlərin de həmin tədbirlərdə iştirakını, hətta alman polisi tərəfdən sorğulandığını yəqin unutmamınız. Amma siz Cəbrayıldakı ata-baba torpağı işğal edilmiş Orduxanı həmin aksiyalarda fealiyyət edən gələcək sənədlərə qarşı zorakılıqlar, o cümlədən "Michail Müller", "İlgar Shahverdiyev", "Ramon Huseinov" və digərləri "Firrowci Abdullaev", "Dcamile Sandalci", "Mehdi Müllə", "İlgar Shahverdiyev", "Ramon Huseinov" və digərləri "Kentavr"ın müdafiəsi təşkil edilib. Mütəxəssislerin kifinə, "Yeni Müsavat"ın arasdırmalarının ciddi içtimai rezonans doğurduğu, o cümlədən sosial şəbəkələrdə O.Bəbirovun müvafiq istiqamətdə atılan addımlarda "Kentavr"ın imkanlarından geniş istifadə edilir (O.Bəbirovun Meydan TV-nin direktoru Emin Milli ilə birgə fealiyyətini yada salmaq kifayətdir)...

Bələliklə, uzun aylardan bəri apardığımız dəqiqlişdirmələr, Orduxanı yaxından tanıyan şəxslərin qarşısında təsdiq olunmuş agentini müdafiə etməyə və ifşa olmuş agentini müdafiə etməyə yönəldib. Eyni zamanda Azərbaycan dilində selis yazmayan, ekşə hallarda fikirlerini rus dilində ifadə edən bəzi "fake" profiller ("Firrowci Abdullaev", "Dcamile Sandalci", "Michail Müller", "İlgar Shahverdiyev", "Ramon Huseinov" və digərləri) vətəndaşlıqları "Kentavr"ın müdafiəsi təşkil edilib. Mütəxəssislerin kifinə, "Yeni Müsavat"ın arasdırmalarının ciddi içtimai rezonans doğurduğu, o cümlədən sosial şəbəkələrdə O.Bəbirovun müvafiq istiqamətdə atılan addımlarda "Kentavr"ın imkanlarından geniş istifadə edilir (O.Bəbirovun Meydan TV-nin direktoru Emin Milli ilə birgə fealiyyətini yada salmaq kifayətdir)...

**Biz isə arasdırmalarımızı davam etdiririk...**

azərbaycanlı mühacirələri "satın alır", onları xarici ölkə maraqlarına uyğun istifadə etməyə nail olur.

Ölde etdiyimiz bu məlumatlar fonunda açıq-aşkar görünən bir məqəm da var: Rusiya təhlükəsizlik xidmətləri son illerde Avropada məskunlaşmış, keçmiş SSRİ vətəndaşları olmuş mühacir dairələri əməliyyat nezarətine götürmək, bu kontingentin yaratdığı təşkilatlar və KİV resurslarına təsir im-



Mənbəmiz Azərbaycanda içtimai-siyasi vəziyyətin məqsədönlü gərginşədirildiyi vaxtlarda O.Bəbirovun təxribatçı açılamların yaymasına da aydınlaşdırılıb. Xüsusi əsər vaxtlar Gəncə şəhərində baş vermiş məlum hadisələr fonunda "Kentavr"ın maliyyə destəyi ilə bəzi siyasi mühacirələr tərəfindən yaradılmış "fake" profiller vasitəsilə əhalini kütləvi itaetsizliyə və zorakılığa, silahlı müqavimətə və üsyanə çağırıcları yayılmasına diqqəti yönəldib. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu qəbil qanunazidd məlumatları yayan şəxslərin dairəsi müyyənələşdirildikdən və onların bəziləri barəda bəynəlxalq axşarın elan edildikdən sonra sosial şəbəkələrdəki müxtəlif canlı proqramlarda Orduxanın təbəqələri tərəfdən "Kentavr"ın maliyyə destəyi ilə bəzi siyasi mühacirələr tərəfdən istifadə etmək təqribən əməkdaşlığı və təsdiq olunmuş agentini müdafiə etməyə yönəldib. Eyni zamanda Azərbaycan dilində selis yazmayan, ekşə hallarda fikirlerini rus dilində ifadə edən bəzi "fake" profiller ("Firrowci Abdullaev", "Dcamile Sandalci", "Michail Müller", "İlgar Shahverdiyev", "Ramon Huseinov" və digərləri) vətəndaşlıqları "Kentavr"ın müdafiəsi təşkil edilib. Mütəxəssislerin kifinə, "Yeni Müsavat"ın arasdırmalarının ciddi içtimai rezonans doğurduğu, o cümlədən sosial şəbəkələrdə O.Bəbirovun müvafiq istiqamətdə atılan addımlarda "Kentavr"ın imkanlarından geniş istifadə edilir (O.Bəbirovun Meydan TV-nin direktoru Emin Milli ilə birgə fealiyyətini yada salmaq kifayətdir)...

**Ö**tən həftə kimliyi məlum olmayan şəxs WhatsApp və sitəsilə səs yazısını yararaq "Azersun Holding"ə mexsus bəzi məhsullarda guya vərəm cöpünü təpiləşməni bildirmişdi. Şirkət bəhs etdiyimiz səs yazısı yayıldan dərhal sonra açıqlama yararaq, bu fikirlərin tamamilə yanlış, qərəzli və əsassız olduğunu bildirmişdi.

Oktyabrin 2-də isə "Azersun Holding" səs yazısında adları çəkilen məhsulların bilevasitə istehsal prosesi ilə tanış olmaları üçün ölkənin aparıcı KIV nümayəndələrini Sumqayıt Yağ Fabrikinə apardı. Burada jurnalistlər zavodun laboratoriyasında, anbarında, qablaşdırılmanın aparılı-



# Keyfiyyətsiz yağ almamadı Üçün nələri bilməliyik...

"Azersun Holding" yağı zavoduna mediatur təşkil etdi



dığı yerde olub, hər şeyi gözləri ilə görürler.

"Yeni Müsavat"ın əməkdaşının da qatıldığı mediaturda ilk olaraq jurnalistləri istehsal müəssisəsinin müdürü Şaheddin İbrahimov qarşıladı. O, jurnalistlərə Qida və Yağ Fabrikinin 1997-ci ildən fəaliyyət göstərdiyini, 2014-cü ildən isə en müasir tələblərə cavab verən və tam avtomatlaşdırılmış avadanlıqlarla təmin edilmiş Azərsun Sənaye Parkına köçürüldüyü bildirdi. Ş.İbrahimov söylədi ki, zavodun əllik istehsal hacmi 270 min tondur. Müəssisə rehbəri media nümayəndələrinin WhatSappda yayılmış səs yazısı barədə suallarını cavablandıraraq, bəməlumatın tamamilə yalan olduğunu və ümumiyyətlə, qeyri-mümkün olduğunu söyledi. O, fabrikin Avropanın en müasir müəssisələrindən biri olduğunu, yaradılmış xüsusi sistem hesabına bütün istehsal xətlərinin və avadanlıqların mütəmadi olaraq dezinfeksiya edildiyini bildirdi. Müəssisə rəhbəri jurnalistlərə burada istehsal edilən məhsulun dünyanın istənilən laboratoriyasında yoxlanmadan uğurla çıxa biləcəyiini bildirdi.

"Azersun Holding"ın Araştırma və tekmilləşdirme şöbəsinin baş mütəxəssisi Tural Babayevin iştirakı ilə jurnalistlər istehsal müəssisəsində de oldular. Onu da qeyd edək ki, zavod erazişinə daxil olduğumuz zaman bize xüsusi qoruyucu xalat, paşaq verildi. Bununla yanaşı, öyrəndik ki, hər kəs içəri keçmədən önce xüsusi qurğudan istifadə edib, əllərini dezinfeksiya et-




məlidir. Həmçinin müşahidə etdi ki, içəridə heç bir mütəxəssis telefondan istifadə edə bilmir. İstehsal prosesinin aparıldığı sahəyə daxil olan mütəxəssisler telefonlarını içəri keçməzdən once ayrılmış xüsusi yerə qoyrudurlar.

Burada həmçinin müşahidə etdi ki, bütün istehsal prosesi avtomatlaşdırılmış qaydada, insan əli dəymədən həyata keçirilir. İstehsal qurğularına nəzarət etmek üçün müəssisədə xüsusi otaq gördük. Burada mütəxəssisler eyleşərək, quraşdırılan kompüter sistemi vasitəsilə proses nəzarət edirdilər. Tural Babayev söylədi ki, fabrikin bütün avadanlıqları bu sahə üzrə dünyanın en məşhur və böyük şirkətləri tərəfindən təmin edilib. O, müəssisəsin ISO sertifikatının tələblərinə tam cavab verdiyini, dünyanın en məşhur restoran şəbəkələri olan McDonald's və KFC-nin yağı təminatının Sumqayıt Yağ Fabrikı tərəfindən təmin edildiyini qeyd etdi.

Rafinasiya sahəsinə ziyarət edən jurnalistlər burada xəmmalın emalı və dezodorasiyası kimi proseslərin en müasir avadanlıqlarla həyata keçirildiyinə şahid oldular. Yuxarıda da qeyd etdiyimiz kimi, mediatur zamanı jurnalistlər laboratoriaya da aparıldı. Bildirildi ki, bura bütün mərhelelərde məhsullar üzərində 1000-1500 testin edilir. Öyrəndik ki, laboratoriyada çalışan mütəxəssisler hamısı yüksək seviyyəli təhsil alıblar. Onlar bildirdilər ki, məhsullarının keyfiyyətinə şübhəsi olan istənilən şəxs bunu yoxlaya, zavoda gelib, istehsal prosesi ilə tanış ola bilər.

Sonda jurnalistlərə açıqlama verən "Azersun Holding"ın İctimaiyyət və Əlaqələr və Biznesin İnnişafına Dəstək Departamentinin müdürü Afiq Səferov yayan səs yazı barədə də danışdı. O bildirdi ki, bu böhtanın kimin tərəfindən yayılması barədə ehtimalları var. O, artıq hü-



Daha sonra isə jurnalistlər "Final", "Möcüze", "Zeytun bağları" kimi məşhur milli markaların istehsal edildiyi sahədə oldular. Burada da müşahidə etdi ki, bütün istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Mehşulun qablaşdırılması, paketlənməsi və hətta anbara aparılmaşlığı xüsusi qurğular vasitəsilə həyata keçirilir və heç bir şəkildə insan əli dəymir. Duru yağ istehsal sahəsi ilə tanış olduqdan sonra jurnalistlər "Bizim Süfrə" mayonezlerinin istehsal edildiyi sahə nümayis etdilər. Mütəxəssisler bildirdilər ki, bazarda zeytun yağı adı altında müxtəlif yaqlar satılır ki, istehlakçılar bu baxımdan diqqətlə olmalıdır.

Sonda jurnalistlərə açıqlama verən "Azersun Holding"ın İctimaiyyət və Əlaqələr və Biznesin İnnişafına Dəstək Departamentinin müdürü Afiq Səferov yayan səs yazı barədə də danışdı. O bildirdi ki, bu böhtanın kimin tərəfindən yayılması barədə ehtimalları var. O, artıq hü-

quq-mühafizə orqanları tərəfindən araşdırılmaların aparıldığı və həmin şəxsin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq en sərt şəkildə cəzalandırılacağına inandıqlarını söyledi. Şirkət rəsmisi keyfiyyətin "Azersun" üçün en vacib və önəmlı amil olduğunu və bütün istehsal müəssisələrinə müəmədi olaraq media turların, ekskursiyaların, texniki gezintilərin, təcrübə programlarının, "açıq qapı" günlərinin təşkil edildiyini bildirib. O, bu cür mesajların keyfiyyət hesabına rəqabət apara bilməyən, öz məqsədlərinə cırkıllı yollarla çatmağa çalışıan işbازlar tərəfindən yayıldılarını şöbəyərək insanları bu məsələlərə həssas yanaşmağa və böhtan xarakterli absurd məlumatlara inanmamaya dəvət etdi.

Qeyd edək ki, müəssisənin istehsal həcmi ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.

□ Əli RƏIS,  
"Yeni Müsavat"  
Fotolar müəllifindir.

## "Dövlət xaricdə təhsil alan vətəndaşlarına dəstək olmalıdır"

**Qubad İbadoğlu:** "Neft ixrac edən ölkələrin əksəriyyətində belə ənənə var"



A zərbaycanda xarici ölkələrdə təhsil alan tələbələr dövlət dəstəyini nəzərdə tutan programın icra müddəti 3 ildir başa çatıb. 2015-ci ildən bəri Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən program qəbul yoxdur. Lakin buna baxmayaraq, xarici universitetlərdə təhsil almaq istəyən gənclərimizin sayı durmadan artır. Onların bir çoxu əzizyət çökək xarici universiteti qazansalar belə, maddi imkansızlıq üzündən təhsil ala bilmirlər. Bir çoxları isə ailələrinin bütün maddi imkanlarının toparlanması, bəzənsə borcların hesabına xaricdə təhsil almaq arzusunu reallaşdırır bilir.

Xırda istisnalar nəzərə alınmasa, xaricdə qeyri-dövlət xəttini ilə təhsil alan vətəndaşlara dövlət tərəfindən her hansı dəstək təlimir. Xarici ölkələrdəki səfirlik və konsulluqlarımız tələbələrlə ünsiyyətə elə də meyilli deyil. Halbuki əksər ölkələr xaricdə təhsil alan vətəndaşlarına mümkin olan bütün vəsitiyələrə dəstək verir. Xaricdəki diasporдан tutmuş, səfirliklərə qədər - bütün əlaqədar tərəflər gənclərə yardım etməye çalışırlar. Azərbaycan dövlətinin elində də kifayət qədər imkanlar, resurslar var ki, öz biliyi hesabına nüfuzlu universitetlərə daxil olmuş vətəndaşlarına dəstək versin.

**İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu-nun sözlerine görə, xaricdə qeyri-dövlət xəttile oxuyan vətəndaşların sayı ildən-ilə artır:** "Çox təessüflər olsun ki, onların təhsil xərcləri, təhsilin davamiyəti həm ailələri üçün, həm də özləri üçün hazırlıda ciddi çətinliklər yaradır. Xüsusilə də devalvasiyalardan sonra Azərbaycan vətəndaşlarının xaricdəki fəaliyyətlə bağlı - həm təhsil, həm də ki, digər istiqamətlərdə ödəniş qabiliyyəti xeyli aşağı düşüb. Ona görə də hesab edirəm ki, en yaxşısı dövlət programının qəbul olunması, dövlət programı ilə xaricdə təhsilin bərpə olunmasıdır. Yeni bir programın hazırlanması ciddi ehtiyac var. Məsələn, Qazaxistanda 1994-cü ildə qəbul olunmuş "Bolaşak" programı hələ də davam edir. Postsovet ərazisində ilk belə programdır. Çox böyük uğurla tətbiq olunur. 2005-ci ildə inkişaf etdi o programı Qazaxistən Elm və Təhsil Nazirliyi yanında ayrıca bir qurum - Beynəlxalq Proqramlar Mərkəzi adlı səhmdar cəmiyyət idarə edir. Uğur qazanmış bir program kimi "Bolaşak"ın təcrübəsini də öyrənməklə, özümüzdeki birincisi programın dərslərini nəzərə almaqla yeni və dəha tək mil bir program hazırlanıbilər".

Q.İbadoğlunun fikrincə, dövlət xəttile tələbələri xaricdə təhsil almağa göndərərkən universitetlər deyil, ixtisaslar əsas götürülməlidir: "Deyək ki, hüquq, iqtisadiyyat, tibb sahələrində en yaxşı təhsil verən universitetlər seçilməlidir. Əvvəlki variantda hər ölkədən en yaxşı universitetlərini seçirdik. Amma düşünürəm ki, seçim ixtisaslar üzrə aparılmalıdır. Hansı universitet hansı ixtisas üzrə dünyada ilk yüzlülə düşürse, onu seçmək olar. Yeni programa yalnız dövlət deyil, özəl sektorun da celb edilməsi mümkündür. Azərbaycanda fəaliyyət göstərən böyük yerli və xarici şirkətlər bu prosesə yaxşı töhfə verə bilərlər. Eyni zamanda xaricdə prioritət ixtisaslar üzrə təhsil alan tələbələrə xüsusi təqaüd təsis edilə bilər: tutalım ki, prezident təqaüdü".

**Beynəlxalq, regional olimpiadaların qaliblərinə xaricdə təhsil üçün dövlət təşviqi mexanizmi yaradılmalıdır:** "Onlar istedadlı adamlardır, xaricdə yaxşı təhsil alıb ölkəyə fayda verebilərlər. Hazırda təhsil alan tələbələrə xüsusi diqqət yetirilməlidir. Azərbaycanın xaricdəki səfirlik və konsulluqları onların siyahısını hazırlamalı, üzləşdikləri çətinliklərlə maraqlanmalıdır. Belə gənclərə yardım üçün səfirlik və konsulluqlarla xüsusi maliyyənin ayrılmamasına ehtiyac var. Daimi olmasına da, müvəqət olaraq problemi yarananlara dəstək vermək üçün. Mən xaricdə oxuyan tələbələrlə yaxından ünsiyyətdəyəm. Görürəm ki, onların bir çoxu ciddi maddi çətinliklər çekir. Hətta bəziləri maddi çətinlik üzündən təhsilini yarımqi qoyur, yaxud fasile verməli olur. Buna görə də dövlətin müdaxiləsinə ehtiyac var. Dövlət hətta program olmadan belə çətinliklər üzləşən tələbələrə dəstək verməli, ən azı təhsil xərclərini öz üzərinə çəkməlidir. Belə bir ənənə neft ixrac edən ölkələrin əksəriyyətində var. Səudiyyət, Ərəbistanı, Kəveyt, Qətər və sair. Bu ölkələr xaricdə təhsil almaq imkani qazanan bütün vətəndaşlarının təhsil xərclərinin dövlət hesabına qarşılıqlılar".

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"



## Qutu kimi yazı

Zamin HACI  
 zaminhaci@gmail.com

“Çətirinin də, saatının da qabı vardı, saatının boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi”

(Cexov, “Qılaflı adam”)

Gömrük idarəsinin daha 2 nəfər vəzifəli şəxsinin tutub dama salıblar. Bunlar aeroportda alverçilərlə əlbir olub “Ayfon” telefonlarını ölkəmizə qanunsuz keçirirmişlər. Əməliyyat zamanı telefonlarla yanaşı onların boş qutuları da aşkar edilib götürülmüşdür, çünkü telefonu qutusuz satmaq çətinidir. Gərək satanda təzə qutuya qoyub, bəzəyib satasın. Yoxsa camaat almir. Özüm şahidi olmuşam: bir neçə il qabaq et balsası boyda telefonumu satmaq üçün “28 May”dakı mobil telefon bazarıma - ora da bizim Silikon vadimizdir - aparmışdım. Dükənlərdə üzləşdiyim ilk sual belə olmuşdu: “Qutusu varmı?” Çox təəccübələnmişdim. Təbii ki, 3-4 ildir işlətdiyim telefonun qutusu hansı cəhənnəmdədir, bilmirdim. İslənmiş bir aleti təzədən satmaq üçün qutusunun lazım gəldiyini də ilk dəfə o zaman görmüşdüm.

İndi mən fikirləşirəm bəlkə biz mobil telefonların qutusunu istehsalını təşkil edək? Bu cür qablaşdırmanın yaxşı pul qazanıb qeyri-növüt sektorumuzun inkişafına nail olmaq mümkündür. Qutunun, qablaşdırmanın uca millətimiz üçün nə cür böyük önəm daşıdığını aşağıda atə sözlərindən də görmək mümkündür: “Qutu kimi”, “Boyunu yere qablayım”, “Boş qabın danqılıtıçox olar”, “Qab sirkəyə görədir”, “Qabığına tülüklü çıxanın işi avand olar”, “Qabında bir şey yoxdur” və sairə.

Şair də bu qablaşdırma temasında yaxşı demişdir: “Peykanları ilə doludur çeşmi-pürəbim, Ey bəhr, sanırsan sənin ancaq göhərin var?! Burada sənətkar demək istəyir ki, yarın kirpikləri mənim qızarmış gözlərimə dolub orada inciye çevrilir. Çünkü elmi baxımdan gövhərin - mirvari adlı dəniz incisinin yaranması belə baş verir: qum dənəciyi düşür dəniz ilbizinin içərisinə, ilbiz bundan yaxasını qurtarmaq üçün başlayır onu sədəfle örtməyə. Oxular arzu ełsələr belə müdrik fikirlərden çoxlu təpib bura dolduraram, hələlik bəsdir. Məsləhət çıxmazı, bu qablaşdırma işinə aid yapon yazıçı Kobo Abe-nin “Yeşik-adam” adlı çox maraqlı romanı da vardır, bəkar vaxtınızda tapın oxuyun. Oxumasanız da eybi yoxdur, guya mən oxuyub xeyir tapmışam, qalmısınız siz.

Lənkəran tərəfdə isə bir neçə həkimin cinayət işi üzrə məhkəmə davam edibdir. Onlar xəstədən rüşvet almaqdə ittiham olunurmuş. Dəhşətdir. İndiki zəmanədə bizde rüşvet alanların olması görünməmiş hadisədir. Özü də həkim olasan... Böyük ehtimal bunlar xalqımıza yabançı ünsürlərdir. Ya da cinayet edərkən anlaqsız vəziyyətdə olmuşlar. Çünkü bizdə səhiyyəyə böyük məqdar - o qədər çoxdur ki, rəqəm-dəki təkcə sıfırları yazsam qəzeti 3-4 səhifəsi, internet serverimizin də bir neçə hard disk çəzməlidir - pul ayrıılır. Hətta biz dünya səhiyyəsinə pul ayırrıq, Braziliya məşələrində yaşıyan tayfaların peyvənd edilməsindən başlamış Pakistan'da islamçılara üzünə sulfat turşusu atıb əsimizdiyi qız uşaqlarının müalicəsinə qədər min cür tibbi prosedur bizim neft pullarımız hesabınadır. Bir neçə il qabaq bizdə bir-iki neft quyuşu boş çıxmışdı, həmin dövrədə Liberiyada, Qvineyada, canım sənə desin, Fil Dişi Sahili və Burundi dövlətlərində ebola qızdırması neçə nəferin canını aldı. Belə olan halda, sənə yaraşamı Lənkəranda xəstədən pul istəyəsen? Ayib deyilmə! Özün də Hippokrat andı içmisen.

Sumqayıtda “sabəz”in işçisinin sosial müavinət alan vətəndaşlardan rüşvet toplamağa, Qazaxda polis mayorumun şöbədə döyülb öldürülən adama görə həbsləri isə mənçə kasanı bir qədər daşdırmaqdır. Bu qədər kristal təmiz dövlət olmaq bizi lazımlı deyildir. Göz dəyər. Cəmiyyət korlanar. Hörmət-izzət qalmaz.

Sonda müəllimləri bayramları münasibəti ilə təbrik edirəm, bu gün bazarдан dolu çanta ilə qayıtmağı diləyirəm. Ət yeyən quş dimdiyindən, dərs veren müəllimə çimdiyindən bəlliidir - atalarımız demişkən.

**G**ürcüstanla Ermenistan arasında münəsibətlər ilk baxışda normal görünse də, əslində belə deyil. Məsələ ondadır ki, dini yaxınlığa rəğmən, bu iki qonşu ölkə SSRİ dağılımdan fərqli xarici siyaset oriyentasiyası seçib, fərqli ideoloji kurs götürür. Bundan başqa, Ermenistan işgəlçi, Gürcüstan ise işğala məruz qalan ölkədir. Özü də onun ərazilərinin bir hissəsini - Abxaziya və Cənubi Osetiya - Ermənistandan 1 nömrəli müttəfiqi - Rusiya işgal edib. Ermənistən isə Moskvanın bölgədə əsas hərbi qalası olaraq qalır.

Üstəgəl, Abxaziya və Cənubi Osetiya'nın Gürcüstəndən qoparılmışında yerli ermənilər də öz layiqli “töhfə”lərini veriblər. Ermenilərin bədnam “Baqrətən batalyonu”nın Suxumi uğrunda döyüşlərdə gürcülərə qarşı vuruşduğu və dinc gürcülərə qarşı xüsusi qəddarlıqla fərqləndiyini də bilməyən yoxdur.

Nəhayət, Gürcüstanın ermənilərin kompakt yaşadıqları bölgə - Cavaxetiya bu gün də potensial separatizm ocağı olaraq qalır. Şəkk-şübəsiz, ermənilər İrevandan təlimat və fürsət gözləyirlər ki, gürcülərə daha bir zərbəni məhz buradan - Cavaxetiyanın vursunlar. Çörəyini yediyi xalqa xeyanet isə bədnam qonşular üçün çoxdan adileşib.

\*\*\*\*\*

Erməni xeyanetindən söz düşmüşkən, bu da növbəti fakt. Sentyabrın 27-də gürcü xalqı öz müasir tarixinin en qanlı və kədərli hadisələrindən birini - Suxuminin işğalının 25 illiyini qeyd edib. Bəs Suxuminin işğalının 25 illiyi ve Abxaziyanın yaradılmasının il-dönümü münasibətə Abxaziya rehbəri Raul Xadimbaya ilk təbrik göndərən kim olsa yaxşıdır? Azerbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rehbəri Bako Saakyan!

Qarabağ separatçılarının başçısı “Azadlıq günü və böyük vətən müharibəsində qələbə” adlı təbrik məktubunda qeyd edir: “**25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib. Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzəüz gəlir, öz dövlətlərini gücləndirirler.**”

“Kremlin tulası” ayaması daşıyan Saakyan aydın məsələdir ki, belə məsələlərde özbaşına deyil. Yəni İrevandan rüsxət olmasa, bu addıma getməz. Nəzərə alsaq ki, işğal olmuş ərazilərimizdə qurulmuş saxta rejimin bütün yazışmaları, həmçinin viza məsələləri Ermənistən XİN tərəfindən aparılır, o zaman



musavat.com  
 Təgrul İsmayıllı

## Azərbaycana qarşı de-marsı

## Gürcüstəndən arxadan zərba -

## növbəti erməni xəyanəti

Qonşu ölkə vasitəsilə özünə Rusiyadan “dəhliz” açmağa can atan ermənilərin Tiflisə qarşı daha bir nankorluğu; erməni separatizmi bölgəyə, Azərbaycana əsas təhlükə mənbəyi olaraq qalır...

qonşu ölkə vasitəsilə özünə Rusiyadan “dəhliz” açmağa can atan ermənilərin Tiflisə qarşı daha bir nankorluğu; erməni separatizmi bölgəyə, Azərbaycana əsas təhlükə mənbəyi olaraq qalır...  
 qənaət hasil olar ki, Bako Saakyanın dili ilə Ermənistən nəinki Gürcüstanın ərazi bütövülüyü və suverenliyinə hörmət etmədiyi nümayiş etdirir, daha betəri, onu pozmağa çalışır.

Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyillərini dəstəkləməsi şəkiz ki, “Böyük Ermənistən” xülyasının tərkib hissəsi olmaqla yanaşı, Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının da daim aktual və gündəmdə olduğunu ortaya qoyur.

\*\*\*\*\*

Ümumiyyətlə, Sovetlər İttifaqı dağılan kimi (hətta dağilanadək - 1988) köklü azərbaycanlı əhalinin sonuncu nəfərinə də öz ərazisindən qovub monoetnik ölkəyə çevrilən Ermənistən üçüncü on ilidir ki, regionda Rusiya ilə birgə aqressiv separatılığın əsas dayağı olaraq qalır. Güya Moskva ilə herbi-siyasi ittifaq ona öz ərazilərini Azərbaycan və Gürcüstan hesabına genişləndirmək imkanı verəcək. Qonşu ölkələrə qarşı

esassız ərazi iddiası üzerinde qurulan bu avantürist siyaset ilk növbədə erməni xalqına böyük felakətlər və məhrumiyyətlər gətirəcək də, Ermənistən blokada vəziyyətinə salsa da, əfsus ki, erməni başbənlərini bu gün də həmin siyasetdən əl çəkmək niyyətində deyillər.

Gürcülərə qarşı xeyanətə gelincə, o da faktdır ki, BMT-də Abxaziya və Cənubi Osetiya ilə bağlı hətta adı humanitar xarakterli sənədlərə dair səsvermələrde belə, Ermənistən daima Rusyanın yanında qərar tutub, Gürcüstanın ərazi bütövülüyünü dəstəkləməyib. Bu yaxınlarda eyni hal növbəti dəfə təkrarlanmış, rəsmi Tiflisin narazılığına səbəb olmuşdu. Hətta gürcü hökuməti İrevandan izahat istəmişdi.

Bütövlükde bir neçə dəfə Tiflis İrevan arasında bu qəbildən diplomatik gərginliklər yaşınan. Onlardan biri də “demokrat” N.Paşinyanın baş nazirliyi dövrüne təsadüf edir. Ətən ilin payızında isə Tiflis Gürcüstənə yeni təyin olunan

\*\*\*\*\*

Budəfəki xeyanət də yəqin ki, əsiziz ötüşməyəcək. Ən azından, Ermənistəni Rusiya ilə birləşdirən Abxaziya dəmir yoluğun açılışının bir az da qəlizə düşəcəyini söyləmək olar. Bunu da yada salaq ki, ətən ay Gürcüstan quru yolla Ermənistənə taxıl daşınmasını qadağan edən qərar vermiş, bu da dərhal Ermənistəndə unun bahalaşmasına getirmişdi. Lakin az sonra Tiflis humanizm principini əsas götürüb, qərarını bir il ertələdi.

Bu da ermənilərin adekvat cavabı. Erməni ki, erməni... Əsl əqrəb xisletidir. Ona yaxşılıq eləsən də, eləməsən də, sancacaq. Çünkü vərdiş pis şeydir...

□ Siyaset şöbəsi,  
 “Yeni Müsavat”

**E**rmənistən paytaxtında 2 oktyabr gecəsindən başlayan gərginlik 3 oktyabrdə da davam edib. Milli Məclisin baş nazir Nikol Paşinyana qarşı qəbul etdiyi sürpriz qərar hökumət başçısını xalqa müraciət etmək məcburiyyəti qarşısında qoyub.

Qeyd edək ki, Ermənistən parlamenti "Milli Məclisin reglamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin leğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının parlamentdəki təmsilçiləri eks-prezidentdən təlimatlar aldıqdan sonra hərəkətə keçiblər. Bu qərarın qəbulundan qabaq Sərkisyan partiyasının toplantısını keçirmişdi. İndi Sərkisyan-Köçəryan cütlüyü var qüvvəsinə işə salaraq Paşinyanın parlamenti ələ keçirməsinə qarşı çalışırlar. Onlar may ayında keçirilməli olan parlament seçkilərinin bu ilin dekabrında keçirilməsi ilə bağlı planı pozmaq üçün çalışırlar.

Ermənistən baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistən" və "Daşnakşütün" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istəfa verəcək. Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindidə, mən istəfaya gedəcəyəm. Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".

Öz növbəsində "Daşnakşütün" Partiyası bəyən edib ki, özü nazirlərini geri çağırır. Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədən kənar parlament seçkiləri təyin olunacaq.

İrəvanda Ermənistən baş nazirinin təşəbbüs ilə keçirilən mitinq zamanı 4 iştirakçı əzilərək xəstəxanaya yerləşdirilib. "Report" Ermənistən KİV-nə istinadən xəber verir ki, bu barədə Ermənistən Səhiyyə Nazirliyi məlumat yayıb. Ermənistəndəki müxalif qüvvələr başda Respublika Partiyası olmaqla, baş nazir Nikol Paşinyanın növbədən kənar parlament seçkilərinin dekabrda keçirilməsi ilə bağlı təklifini redd ediblər. Modern.az Ermənistən KİV-nə istinadən xəber verir ki, onlar seçkilərin dekabr ayında keçirilməsini qəbul edilməz sayır. "Biz növbədən kənar parlament seçkilərinin 2019-cu ilin yazında keçiriləcəyini teklif edirik" - deyə fraksiya rəhbəri Vəqram Baqdasaryanın açıqlama verib.

Ermənistən Milli Məclisində təmsil olunan 4 partiya qrupundan üçü əlkədə növbədən kənar parlament seçkilərinin gələn il keçirilməsini təklif ediblər. "Report" "Interfaks" a istinadən xəber verir ki, parlamentin iclasında Respublika

# İrəvanda qarşıdurma-hökumətli parlament UZ-UZƏ qalıb

**Inqilab yolu ilə hakimiyyətə gəlmış Nikol Paşinyan əks-inqilabçıların hücumuna məruz qalıb; politoloq: "Əgər Paşinyan məqsədine nail olmasa, Ermənistanda qarşıdurma daha da dərinləşəcək"**



Partiyası, Daşnakşütün Partiyası, Firavan Ermənistən Partiyasının üzvü olan millet vəkiləri parlament seçkilərini baş nazir Nikol Paşinyanın istədiyi kimi bu ilin dekabr ayında yox, 2019-cu ilin may ayında keçirilməsinə məqsədəyğun hesab ediblər.

Bələ olsa, adıçəkilən partiyalar baş nazir vəzifəsinə naməd irəli sürməyə razıdır. Yalnız N. Paşinyanın təmsil etdiyi Vətəndaş Müqaviləsi Partiyasının, İsləqli Ermənistən Partiyasının, evvəlki baş nazir Aram Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının yaradığı "Elk" qrupu seçkiləri bu ilin sonundakı keçirilməsinə qəbul edirlər.

Novator.az bildirir ki, kənd təsərrüfatı naziri postunu itirən Artur Xaçatryan, iqtisadi inkişaf və investisiyalar naziri vəzifəsindən gedən Arsvik Minayyan Daşnakşütün Partiyasının üzvləridir.

İstəfaya göndərilən digər şəxslər "Çiçəklənən Ermənistən" Partiyasının təmsilçiləridir. Qraçya Rostamyan fövqələdə hallar naziri postunu, Artur Qriqoryan enerji infrastruktur və təbii sərvətlər naziri postunu, Levon Vaqradyan gənclər və idman naziri postunu, Aşot Akobyan nəqliyyat, rabitə və

informasiya texnologiyaları naziri postunu itirib. "Çiçəklənən Ermənistən" Partiyasından Mger Qriqoryan baş nazirin müavini vəzifəsində qalmış istədiyi üçün Nikol Paşinyan onunla bağlı təqdimat verməyib.

Ermənistənda yaşanan gərginlik və tərəflərin üz-üzə qalması əlkə prezidenti Armen Sərkisyanı da prosesə müdaxiləyə vadar edib. Musavat.com erməni mediasına istədən xəber verir ki, əlkə xaricində olan Sərkisyan Paşinyan və parlament sədri Ara Babloyanla telefon əlaqəsi saxlayaraq mövcud vəziyyəti müzakirə edib.

"A. Sərkisyan əlkədəki müraciətə vəzifəyənən konstitusiya və qanunlar çerçivəsində çıxış yolu tapmağa çağırıb", - prezidentin mətbuat xidmətinin məlumatında bildirilir. Sərkisyan tərəfləri dialoqa çağırıb, əlkənin ölkəyə dönəndən sonra məsələni hərtərəfli müzakirə edəcəyini deyib. Məlumatə görə, A. Sərkisyan ABŞ-da səfərdədir. O, daha sonra Fransaya səfər edəcək və Şarl Aznavurla vəfat mərasimində qatılacaq.

"Ermənistən baş naziri Nikol Paşinyani satdılar. "Çiçəklənən Ermənistən" Partiya-

yəsənə etiraz edən parlamentin fraksiya rəhbərlərindən faktiki olaraq hədə-qorxu ilə bu işə səs vermələri tələb olunur. Parlament seçkilərinin vaxtında keçirilməsinə istəyen partiya mənsublarına "xain" damğası vurularaq həmin partiyadan olan və hökumətdə yer alan vəzife sahibləri işdən azad olunub. Artıq bu gün Daşnak Partiyasından və "Tsarukyan fraksiyasından" olan 5 nazir işdən azad edilib". Q. Çaxmaqlı hesab edir ki, əgər Paşinyan məqsədine nail olmasa, Ermənistanda qarşıdurma daha da dərinləşəcək:

"O hesab edir ki, güc tətbiq etmək istəyinə nail olacaq. Faktiki olaraq onun bu konstitusiya pozuntusu ilə müşayiət olunan hərəkətlərinə dirəniş göstərən adamlar hələ ki yoxdur. Ermənistən Respublikaçılar Partiyası da o cümlədən".

Politoloq bildirib ki, mətinin son çıxışında Paşinyan danışçılarının nəticəsi barədə məlumat verib: "Dedi ki, biz seçkilərin dekabrın ilk yarısında keçirilməsini isteyirik. Bu, o deməkdir ki, dediyiniz qüvvələrin ümidi etdikləri Paşinyanı yoxlaması planını alt-üst edəcək. O deyir ki, əlkədəki gərginliyi aradan qaldırmaq üçün bu yegane yoldur. Əgər bu erkən seçkilərə nail olsa, Paşinyanın hakimiyyəti daha da güclənəcək. Ona xalqdan da dəstək var. İstənilən an tərəfdarlarını ayağa qaldıra bilir və indiki halda Sərkisyan - Köçəryan klanını zərərsizləşdirir".

Açıq-aydın görünür ki, Qarabağ klanı Rusiyadakı bəzi dairələrdən dəstək alaraq hücumuna məruz qalıb. Hadisələr hər an nəzarətdən çıxa bilər. Elə Qarabağ cəbhəsində də Xatırladaq kəndi, İrəvandakı gərginlik Düşənbədəki Qarabağ anlaşmasından sonra təsadüf etdi.

Amma heç de təsadüfə bənzəmir. Qarabağ klanına özlərinin siyortalaşmadan ötrü ya Qarabağ cəbhəsində, ya da Ermənistəndə gərginliyin artması çox lazımdır indiki məqamda... □

**Elşad PASASOV,  
"Yeni Məsəvət"**

na bilər. Paşinyan onu da anlaysı ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünkü Paşinyanın ölkə daxilində reytingi hazırda yüksəkdir, maya qədər hadisələr onun əleyhine yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib, indikindən güclü baş nazir olmaq isteyir".

**Politoloq vurğulayıb ki, buna baxmayaraq, müxalif qüvvələr də zəif deyil:** "Parlementdəki Respublikaçılar Partiyası da anlaysı ki, erkən seçki onların sonunu getirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərin itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi, tərəfdarlarını küçəyə çağırıdı ki, bu yolla qarışışındakılara təzyiqi artırırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Büyyük ehtimalla küçə yenə parlament üzərində qəlebə çalacaq və erkən seçki təyin ediləcək".

**E.Şahinoğlunun sözlərinə** görə, Paşinyanın durumu ağırdır: "Bir tərəfdən müxalifətin texribatları ilə mübarizə aparır, digər tərəfdən qarışında ondan narazı böyük Rusiya var, üstəgəl, Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etmelidir. Bununla yanaşı, onun administrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistəndə harbi qəvvili istisna etmirəm. Robert Köçəryan və Serj Sərkisyan əvvəriliyi bir dəfə 1997-ci ilde si-naqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yene təkrarlaşdırmaq həvəsinə düşə bilərlər. Onların bu işə Paşinyandan narazı generalları da cəlb etmə ehtimalları var. Ancaq Levon Ter-Petrosyanın fərqli olaraq, Nikol Paşinyan asanlıqla təslim olmayıcaq, xalqı küçələrə səsleyəcək. Bu işə Ermənistəndə vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq". Politoloq qeyd edib ki, Azərbaycan Ermənistəndə baş verəcək istenilən ssenariyə hazır olmalıdır.

İşgalçi əlkədə dramatik proseslər yaşanmaqdadır. 4 ay yarımda əvvəl inqilab yolu ilə hakimiyyətə gelmiş Nikol Paşinyanın əks-inqilabçıların hücumuna məruz qalıb. Hadisələr hər an nəzarətdən çıxa bilər. Elə Qarabağ cəbhəsində də Xatırladaq kəndi, İrəvandakı gərginlik Düşənbədəki Qarabağ anlaşmasından sonra təsadüf etdi. Amma heç de təsadüfə bənzəmir. Qarabağ klanına özlərinin siyortalaşmadan ötrü ya Qarabağ cəbhəsində, ya da Ermənistəndə gərginliyin artması çox lazımdır indiki məqamda... □

# Rusiya Krıma nüvə silahı yerləşdirə bilər - Ukrayna təlaşda

Ekspertlərə görə, bu həm də Avropaya və NATO-ya mesajdır...

**U**krayna Xarici İşlər Nazirliyi (XİN) Rusyanın Krimda nüvə silahı yerləşdirəcəyindən ehtiyatlanır. XİN rəhbəri Pavel Klimkin bu cür şübhələr üçün osaslarını olduğunu bəyan edib. XİN rəhbəri onu da vurgulayıb ki, rəsmi Kiyev Krimin hərbiləşdirilməsi ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edəcək.



**Politoloq Natiq Miri bildirdi ki, bu açıqlamaların həm obyektiv, həm də subyektiv səbəbləri var:** "Ukrayna rəsmilərinin belə açıqlamalarının bir səbəbi də dünyanın diqqətini Krim məsələsinə celb etməkdən ibarətdir. Çünkü nüvə silahının regionda, xüsusilə Avropanın sərhədləri yaxınlığında yerləşdirilməsi Avropa ölkələrinə, NATO-ya bir təhdid kimi deyərləndirilir. Klimkin zaman-zaman bu tipli açıqlamalarla dünyanın diqqətini Rusyanıñ na qədər təhlükeli olmasına çəkmək isteyir. Bu açıqlamaların həqiqət yükü çox böyükdür. Çünkü Rusiya-NATO qarşısundan müshahidə olunan səhnə ondan ibarətdir ki, Rusiya sərhədlər ciddi şəkildə NATO tərəfindən çevrələnib, yeni şimal qonşumuz mühəsirəyə alınıb. Rusiya düşdüyü vəziyyətdən çıxış yolu üçün bölgəyə nüvə silahı yerləşdirməklə hədəfdən yayınmaq isteyir. Krim, Qara dəniz strateji baza və liman olduğu üçün düşünürəm ki, Klimkinin dediyində çox böyük həqiqətlər var. Rusyanın özündə maraqlıdır ki, bu cür informasiyalar daha çox yayılsın. Çünkü NATO üçün çəkindirici bir ölkə olmaq görüntüsü vermək isteyir. Hazırda Rusiya Aralıq, Egey dənizlərinə ciddi şəkildə donanmasını yerləşdirməkdədir. Rusiya-NATO qarşısundan nəinki regionda, diger bölgələrdə də ciddi şəkil almaqdadır. Son olaraq, Norveçdəki hərbî təlimləri də bunun üstünə gəlsək, açıqca görünürlük ki, Rusyanın bu addımları NATO-ya bir cavabdır".

**Siyasi təhlilçi Əhəd Məmmədli Rusyanın hər şey edə bilməcəyini vurğuladı:** "Rusya Krimda gizli və ya açıq şəkildə, fərqli etməz, hər şey edə bilər. Sanksiyaların daha da şiddətlənməsi təhlükəsi ilə bağlı ola bilsin nüvə arsenalını Krimə Moskva açıq yerləşdirmədi. İstənilən halda Rusya ərazisi saydıgi məkanlarında istədiyi edə bilər və buna nə Ukrayna, nə BMT, nə də NATO mane ola bilmek gücündədir. Kreml Krimda nüvə arsenalı yerləşdirirə, bu, Avropa qıtəsinə yeni təhdid mesajı olacaq, Krimi Rusiya platsdarm kimi Avropaya qarşı istifadə edəcək. Kiçiyev xəbərdarlıqlarında haqlıdır. Rus ilhaqi altında olan bu yarımadanın silah bazasına çevrililib, nüvə bazasına çevrilməyəcəyinə də heç kəs qarantiya verə bilməz. Kiyevin artıq narahatlığınından keçib. Krim, Donbasın yarısı işğal altındadır. Və bu ərazi ləzimlər rus işğalı altında olana qədər Kiiev üçün rahatlıq yoxdur. Rusiya bir dövlət kimi, en azı indiki hüdüdlərində dağılmayaq qədər rus nüvəsi həmişə dünya üçün əsas təhdid menbəyi olaraq qalacaq. Krim məsələsi rus nüvə arsenalinin bu yarımadaya yerləşdirilmə təhlükəsi altında gündəmə gələ bilər. Kiiev dədi, diplomatik addım olaraq bu mövzunu gündəmə getirə bilər. Amma bu cür yollarla təbii ki, işğal altındaki ərazilərini geri qaytarma bilməz. Çünkü qarşısında Rusiyadır. Ukrayna KTMT, Avroasiya ittifaqına üzv olmaqla ancaq Donbası qaytarma bilər. Təbii ki, buna da Ukraynanın getmesi mümkünksızdır. Qərbe gəldikdə isə Rusiya daxildən qarışmaya (qarışdırılmasa), onu hər hansı tezyiqlə geri çəkmək mümkün olmayacaq. Tarixdən də irəli gelərek bunu söyleyə bilərik ki, Rusyanın geri çekilməsi üçün bu ölkədə ya inqilab, ya dövlət çevrilishi, ya da vətəndaş müharibəsi baş vermelidir. SSRİ ilk çatı milli zəmində qarışdırımlarla verdi, milli zəminda qarışdurmalar mərkəzə qarşı üşüyanla sonunlandı. Bunun nəticəsi kimi də Çingiz xandan sonra dünya tarixinin en böyük imperiyası dağıldı. Zənnimce, özünü SSRİ-nin varisi hesab edən Rusiyani da eyni aqibət gözləyir. Rusiya Federasiyasında hər an yenidən milli muxtarıyyətlərdə qarışdurmalar yaranma bilər. Artıq bunun işaretləri da görünür. Hələlik Kreml güc və dotsasiyaların sayesində vəziyyəti stabil olaraq saxlaya bilir. Lakin Rusiyada sanksiyalar nəticəsində iqtisadi vəziyyət gərginləşsə, bu çoxmilləti, çoxkonfessiyali ölkədə sosial və milli zəmində cəxnamalar hər an baslaya bilər".

Cavanşır ABBASLI,  
"Yeni Müsayat"

**A**zərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcəlik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Sücaət Əhmədəzadə 26-28 sentyabr tarixlərində Latviyanın Yurmala şəhərində keçirilən NATO-nun "Baltik Rusiya gəncləri forumu"nda, həmcinin Latviyanın paytaxtı Riqada keçirilən Riqə Beynəlxalq Konfransında Azərbaycanı təmsil edib.

Şücaət Əhmədzadə dünən "Yeni Müsavat"ın qonağı olub və iştirak etdiyi tədbir, həmçinin digər məsələlərlə bağlı suallarımızı cavablandıır.

- NATO kimi mötəbər bir beynəlxalq təşkilatın tədbirində bir tələbə kimi iştirakınız necə reallaşdır?

- Estonia Transatlantik  
Təşkilatının açdığı bir müraciət  
formasına Dağlıq Qarabağ  
münaqişəsi ilə bağlı "Dağlıq  
Qarabağ münaqişəsi hibrid  
diplomatiya kontekstində" adlı  
bir inşa yazış göndərmişdim.  
Gönderilən yazıların içində  
mənim yazımı seçib bəyənib-  
ər. Mənə seçildiyim və Baltik  
Rusiya Gənclər Forumuna də-  
vət edildiyim barədə məktub  
gəldi. Səfər xərcləri də onlar tə-  
rəfindən ödənildi. Orada Azər-  
baycandan yeganə iştirakçı  
mən idim. Dağlıq Qarabağ mü-  
naqişəsi ilə bağlı forumda çıxış  
elədim. Bakıdan plakatları  
taparmışdım. Forum iştirakçılara  
rına təqdim etdim. Forumda  
məməcinin Rusiyanın Şərqi Av-  
ropa ölkələrinə, o cümlədən  
Qafqaz ölkələrinə qarşı istifa  
də elədiyi yumşaq güc, eyni  
zamanda sərt güc siyaseti mü-  
zakirə olundu. Baltik ölkələri və  
Qafqaz ölkələrində rusdilli  
şəhərinin Rusiya xarici siyaset  
ində necə rol oynadığı müzakirə  
olundu.

Forumun açılışında coşlu sayda dövlət rəsmiləri iştirak edirdi. Latvianın Transatlantik Təşkilatı, NATO-nun ictimai diplomatiya üzrə sədri, müxtəlif ölkələrin səfirlik təmsilçiləri, bir sıra ölkələrdən, o cümlədən qonşu Gürcüstandan, Ermənistandan coxsavlı iştirakçılar var idi.

Rıqa konfransı ise hər il bəşərerdə keçirilən bütün diplomatik korpus təmsilcilerinin, hökumət üzvlərinin, siyasi xadimlərin, gənclərin iştirak etdiyi böyük konfransdır. Məni həmin konfransda dəvət etdilər. Mən də iştirak etdim. Konfransda müxtəlif ölkələrdən 1500-ə yaxın şəxs iştirak etdi. Konfransın təşkilatçısı NATO, Latviyanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi idi. Dəvət mənə Müdafiə Nazirliyindən gəlmişdi. Konfransda çox geniş diskussiyalar oldu. Çıxışlarla yanaşı, iştirakçıların sualları da cavablandırıldı. Mən bu konfransda çıxış elemedim, müzakirələrə qatıldım, sual verdim. Ermənistandan ou konfransda Ermənistandı prezidenti Armen Sarkisyanın müşaviri Tevan Poqosyan iştirak etdi. O, Dağlıq Qarabağ münaqişəsi ile bağlı çıxış eledi. Dağlıq Qarabağ münaqişəsinin Avrointerqərasiyaya nəcəməne olduğu mövzusunda ci-



# NATO-nun konfransında qatılan azərbaycanlı telebədən maraqlı aqıqlamalar

**Şücaət Əhmədzadə:** "Belə bir böyük beynəlxalq tədbirdə Azərbaycandan mütləq bir rəsmi şəxs olmalı və Qarabağ məsələsi ilə bağlı məruzə ilə çıxış eləməli id!"



**“Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan konfransda Dağlıq Qarabağ münaqişəsinin Avrointeqrasiyaya necə mane olduğu mövzusunda çıxış etdi”**

xış idi. Azərbaycandan isə bu cür konfransda təəssüf ki, heç bir rəsmi nümayəndə yox idi. Məndən başqa Azərbaycan- dan nümayəndə iştirak etmirdi.

- Azərbaycandan rəsmi nümayəndə dəvət olunmamışdı, yoxsa dəvət olmuşdu, sadəcə, istirakçı gəndarılmışmadı?

- Ola bilsin ki, dəvət olun-mayıb. Lakin rəsmi dəvət ol-masa belə, öz istəyinlə, təşəb-büsünlə qeydiyyatdan keçib iş-tirak etmək də mümkündür. Düşünürəm ki, belə bir böyük beynelxalq konfransda Azərbaycandan mütləq bir rəsmi şəxs olmalı və Qarabağ məsə-ləsi ilə bağlı məruzə ilə çıxış eləməli idi. Çünkü dünyanın ək-sər ölkələrindən siyaseti xadimlərlə yanaşı, jurnalistlər, redaktorlar çıxışları diqqətlə izlə-yirdilər. Bu tribunadan Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi ifadə etmək üçün istifadə etmək lazımdır. Rıqa konfransında mənim çıxış elə-məyim mümkün deyildi. Mən yalnız suallar verdim. Dövlət adından rəsmi şəxs kimi çıxış etmək səlahiyyətim yox idi.

- Bu cür beynəlxalq forumlarda iştirakı davam etdirməyi düşünürsünüz?

- Təbii ki, davamlı olmasına-  
da maraqlıyam. Gələn il Tallin-  
də Avropanın İttifaqı ilə NATO  
arasında keçiriləcək deyirmi  
masada iştirak eləməyi plan-  
laşdırıram.

- Təhsil aldiğiniz akademiya-nın bu cür konfranslarda işti-rak etmeyinizə yardımı dəyir-ir.

- Konkret Latviyada keçiri-  
lən konfransla getmək məsələ-  
sində akademiyadan mənə  
Dağılıq Qarabağla bağlı bir çox  
sənədlər, materialları əldə et-  
məyimdə dəstək oldu. Məhz  
təhsil aldığım ali məktəb mənə  
sənədlər, plakatlar, lazımi bey-  
nəlxalq qətnamələri mən öz fa-  
kültəmiz vasitəsilə əldə eləmi-  
şəm. Bu tipli beynəlxalq tədbir-  
lərdə iştirakın davamlılığına  
nail olmaq üçün də Akademi-  
yanın Tələbə Gənclər Təşkilatı  
ilə bu barədə danışılıb. Belə  
tədbirlər barədə akademiyanın  
rəsmi internet sehifəsində pay-  
laşılacaq. Gələn il keçirilecək  
forumda Azərbaycandan en azı  
5-6 nəfər tələbənin getməsinə  
ümid edirik.

- Azərbaycan-NATO əlaqələri-nin səviyyəsi barədə bir tələbə, gələcəyin diplomati kimi hansı fikirdəsiniz?

da, İraqda, Əfqanıstanda bu missiyalarda iştirak eləmişik. Azərbaycan bu missiyalara öz töhfəsini verməkdə davam etməlidir.

- Azərbaycanda gənclərin ək-səriyyəti xaricdə təhsil almaq, təhsilini Avropada davam et-dirmək yolunu seçirlər. Bu tendensiya barədə nə düşünür-

- Menim özüm bakalavr təhsilindən sonra magistr təhsilmi davam etdirmək fikrindəyəm. İsveçdə təhsil almaq istəyirəm. Konfliktologiya, münaqişələrin öyrənilməsi üzrə elmləri daha dərindən bilmək istəyirəm. Düşünürəm ki, gənclərimizin Avropada təhsil almağa çalışmaları, orada təhsil almaları müsbətdir. Çünkü onlar yeni bilik və bacarıqlar əldə edirlər, fərqli mədəniyyətlərlə ünsiyət-də olurlar, dünyagörüşü savadlı kadr olaraq yetişirlər. Ancaq problemlı məsələ onların bir çoxunun ölkəmizə qayidib işlə təmin olunmamasıdır. Bu məsələ təəssüf ki, həle tam olaraq həllini tapmayıb. Gəncləri-

**□ Etibar SEYİDAĞA,  
“Yeni Müşayat”**



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**I**lin 9 ayı arxada qaldı. Ancaq Dağlıq Qarabağ problemi ilə bağlı hələ ki yalnız bir mühüm golüşə qeydə alınıb. Bu da əksər siyasi müşahidəcilərin de vurğuladığı kimi, ötən həftə MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunan ilkin şifahi anlaşmadır. Erməni tərəfi bu anlaşmaya əməl edib ardınca sülh prosesi ilə bağlı real və pozitiv addımlar atsa, o zaman xeyli müddətdir dalanda olan danışqlarda dönüş yaranı bilər.



Görünən budur ki, konfliktə bağlı pozitiv gəlisme yene məhz ilk növbədə rəsmi Bakının məsələdə tutduğu prinsipial mövqe nəticəsində mümkün olub. Hər halda, fakt odur ki, Ermənistanın yeni rəhbərliyinin, ilk növbədə də baş nazir Paşinyanın realliq-dan uzaq, qeyri-konstruktiv yanaşmasına münasibətdə Azərbaycanın sərgilədiyi qəti mövqe düşmən tərəfi geri çəkilməyə vadar eleyib. Əks halda, mühərbi qəqəlməz idi. Əslində atəşkesin uzanması sülhdən daha çox, eله mühərbi risklərinə xidmet edir. Bunu işgalçı ölkədə nə qədər tez anlasalar, bir o qədər özləri və region üçün faydalı olar.

“Bundan önce də ATƏT-in Minsk Qrupunun vəsitəciliyi ilə keçirilən görüşlərdə ateşkəsə əməl olunması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi üzrə müzakirələr aparılmışdı. Belli olduğu kimi, təxribatçı hərəkətlər həmişə Ermənistan tərəfindən həyata keçirilib. Azərbaycanın buna tutarlı cavabları netice etibarilə Ermənistanın geriye otuzdurulmasına zəmin yaradıb.”

**Bu sözleri politoloq Elçin Mirzəbəyli iki ölkə rəhbəri arasında Düşənbə anlaşmasını şərh edərkən deyib (axar.az). Onun sözlərinə görə, son vaxtlar Ermənistanın**

\*\*\*\*\*

# Qarabağ



## Qarabağ danışqlarından tarixi dönüş gözəntisi

Passiv keçən 2018-ci ilin Qarabağ “akkordu” yadda qalan ola bilər, əgər...; **politoloq: “Azərbaycanın ortaya qoyduğu əsas prinsiplər il sonu işə düşəcək...”**

**təxribatçı hərəkətləri qarşılığında Azərbaycan kifayət qədər sərt cavablar verib:** “Təbii ki, aprel döyüşlərini də buraya aid etmək olar. Ümumiyyətlə, sonrakı dövrlərde ateşkəsi pozması nəticəsində Ermənistan kifayət qədər itki verdi, xüsusilə də yüksək rütbəli zabitlərini itirdi. Bu aspektdə de indiki şəraitdə Ermənistan atəşkəsə əməl olunmasına xüsusi ehtiyac duyur... Paşinyanın verdiyi açıqlamalar və ritorikası beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunmadı. Burada xüsusilə Azərbaycanın diplomatik cəhdələrini və ölkə rəhbərliyinin mövqeyini birmənali şəkildə nəzəre almaq lazımdır. Azərbaycan Ermənistənin danışqların pozulması istiqamətində davakar ritorikasını beynəlxalq səviyyədə qətiyyətə pislədi, bunun məsuliyyətinin İrevanın üzərinə düşəcəyini bəyan etdi.”

**Politoloq hesab edir ki, atəşkəs tərəflər arasında münasibətlərin normal müstəviye düşməsi və gərginliyin aradan qaldırılması üçün önemlidir:** “Ancaq bu, heç bir formada Ermənistana münaqişənin həllini daha da uzatmağa əsas vermir. Əger belə şəy olarsa, o zaman məsuliyyət Ermənistənə üzərinə düşəcək. Şübəsiz ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müvafiq tədbirlər həyata keçirəcək. Əslindən son üçün regionda yeni bir situasiya yaranı bilər. Ermənistanda keçirilecək parlament seçkiləri bu ölkənin siyasi rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin növbəti ilə təze parlamentlə və legitim baş nazir qismində girsin.”

**Bəs XİN rəhbərlərinin qarşıdakı görünüşündən nə gözləmək olar?** İki ölkənin baş diplomatları arasında il sonu Qarabağda dair hansısa anlaşma mümkündürmü?

**Elçin Mirzəbəyli:** “Təbii ki, ilin sonu üçün regionda yeni bir situasiya yaranı bilər. Ermənistanda keçirilecək parlament seçkiləri bu ölkənin siyasi rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin görüşü isə şübhəsiz ki, növbəti merhələyə imkan yaradacaq. Düşünürəm ki, növbəti görüşdə danışqların davam etdirilməsi

də Baki Ermənistən indiki rəhbərə şans verir ki, münaqişənin tənzimlənməsi istiqamətində konstruktiv addımlar atsın”.  
\*\*\*\*\*  
“Yeni Müsavat” xatırladır ki, ötən ay Nyu-Yorkda Minsk Qrupu həmsədrlerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistən xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zograb Mnatsakanyan arasında ikinci görüş olub. Görüş 3 saat çəkib. İlın sonunda onlar arasında dəha bir görüş planlaşdırıldı. Təxminin eyni vaxtda Ermənistanda növbədənənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Hər halda, baş nazir N.Paşinyan can atır ki, Ermənistən növbəti ilə təze parlamentlə və legitim baş nazir qismində girsin.”

**Şübəhə yox ki, Azərbaycan və Ermənistən arasında danışqların nəticəsi həm də və xeyli dərəcədə Rusiyadan asılıdır.** Çünkü Moskva hələ ki konfliktin nizama salınmasından də böyük təsir imkanını özündə saxlayır. Bəzi şərhçilər görə, Ermənistən danışqlar prosesine qayıtmasdında, eləcə də Düşənbə anlaşmasında Rusyanın məxsuslu var. Elədirse, Moskva sülh prosesini dəri işləp təşəbbüsler göstərəcək?

Əlbəttə ki, böyük mühərbi maraqlı olmayan Rusiya əsas vəsitəçi olaraq, öz üzərinə düşən missiyani həyata keçirəsə və bölgədə sülhün təmin olunması üçün gerakən addımlar atsa, bu, dərhal öz müsbət nəticələrini verəcək. O zaman Baki-Moskva münasibətləri də daha proqnoza yatımlı olmaqla, indikindən güclü qarşılıqlı etimad “relsləri” üzərinə keçəcək. Əks təq-

dirə, konfliktin uzanmasında Kremlin də maraqlı olduğu haqda ənənəvi rəy daşlaşmış olacaq.

İstənilən halda, Rusiya da bilməmiş deyil ki, Azərbaycan öz torpaqlarının işğali ilə sonuzadək barışmaq niyyətində deyil. Ərazilər ya sülh yolu ilə, danışqlar vəsítəsilə azad ediləcək, ya da böyük savaş qəçilməz olacaq. Bunu nəzəre alaraq, Baki öz silahlı qüvvələrinin hərbi və döyük qabiliyyətini artırmaqdə davam edir. Qardaş Türküyənin təcrübəsi bu yönə mühüm vəsítələrdən biri olaraq qalır.

Yeri gelmişkən, Azərbaycan-Türkiyə Yüksek Səviyyəli Hərbi Dialog İclasının Protokoluna əsasən, Türkiye Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti növbəti dəfə Bakıda səfərdədir. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumatə görə, Türküyənin nümayəndə heyəti öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Görüşdə Azərbaycan tərəfindən Xarici Dil və Tərəfdəşlilik Mərkəzi, Türkiye tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub. Həmcinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafi perspektivləri müzakirə olunub. Görüşlər dünən də davam etdirilib. Səfər sabah - oktyabrın 5-də başa çatacaq.



### Həmsədrlər Düşənbə anlaşmasını alqışlayırdı

**ATƏT**-in Minsk Qrupunun həmsədrleri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılmasına və münaqişənin dinc yolla nizamlanmasına üçün bütün səylərini alqışlayırdı.

Bu barədə “Trend”in Azərbaycan prezidenti İlham Əliyev və Ermənistən baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş səhəbətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesine mümkün təsiri barədə sorusuna cavab olaraq ATƏT-dən bildiriblər.

Təşkilatın sorğuya cavabında deyilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılışmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli hell yolu tapmaqdə tərəflərə kömək etmək üçün zəruri vəsítəçilik dəstəyi göstərməyə hazırlırlar”.

# Lənkəran iqtisadi rayonunun inkişaf planı hazırlanacaq

Avropa İttifaqının dəstəyi ilə

**A**vrupa İttifaqı (Aİ) və Azərbaycan arasında "Azərbaycan üzrə Fəaliyyət Programının Maliyyələşdirmə Səsi" imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyve-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.

Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Yeni Müsavat" a verilən məlumatda görə, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rehbəri Kestutis Yankaus imzalayıb.

Layihə bir neçə esas komponentdən ibarətdir. Bunlardan birincisi Lənkəran iqtisadi rayonunda regional ərazi inkişaf planının hazırlanmasıdır. Bu komponent ərazinin hərtərəfli planının hazırlanmasını nəzərdə tutur.

Onu da qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdəşə-

kanları, hansı bitkilərin əkilib-becərilmesinə qədər bütün istiqamətlər əhatə olunacaq. Layihənin ikinci əsas komponenti yeni iqtisadi və icmalararası kooperasiya mərkəzləri şəbəkesinin formalaşdırılmasına dəstəyin verilməsidir. Bazar tədqiqatlarının aparılması, məlumat bazasının genişləndirilməsi dəstək de layihə komponentlərindən biridir. Layihənin ümumi dəyəri 13,5 milyon avro təşkil edir.

Onu da qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın 16 milyard dollara yaxın investisiya yatırıb. Avropa İttifa-



rindəndir. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici işləmələrinin 2017-ci ilde 42 faiz, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5 faiz təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 milyard dollara yaxın investisiya yatırıb. Avropa İttifa-

faqi ilə müxtəlif proqramlar (Twinninq, TAIEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Twinninq alətindən en çox istifadə edən ölkələr dəndir. Artıq 34 Twinninq laiyəsinin icrası müvəffəqiyətlə başa çatıb, 10 Twinninq laiyəsi isə icradadır.

□ DÜNYA,  
"Yeni Müsavat"



## Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

**N**axçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlanıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib ki, bundan əlavə olaraq "LIFAN minivenlər"inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədi lə eksperimental nümunələrinin yığıımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildə fəaliyyət göstərən zavodda bu günədə 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq "LIFAN" markalı 4 model avtomobil istehsal olunub və "NAZ-LIFAN" brendi altında satışa çıxarıllar. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Naxçıvan Avtomobil Zavodunun direktoru qeyd edib ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zamanet müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan "NAZ-LIFAN 820" və "NAZ-LIFAN 330" modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqqanı olan "NAZ-LIFAN 620" modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş "NAZ-LIFAN 650" ("NAZ-LIFAN 620-II") modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyatı daha az olan mühərrikə təchiz edilən "NAZ-LIFAN X60" modeli istehsal olunur.

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır. (AzərTAc)

# Neftin bahalaşması tikinti sektorunu canlandıra bilər

**Vüqar Bayramov:** "Neftin dünyada bazar qiymətinin artması ölkəmizdə inşaat sektoruna yönələn vəsaitlərin də artmasına səbəb ola bilər"

**D**ünya bazarda neftin bahalaşması tendensiyası davam edir. Paralel olaraq Azərbaycanın dünya bazarına çıxardığı "Azeri Light" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,35% bahalaşır. 87,10 dollar/barele bərabər olub.

Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeyd edilənədir. Lakin ölkəmizdə dolların manata qarşı dəyər ifadəsinin yüksəldiyi və 1 dolların 1.70 manata bərabər olduğunu nəzərə alsaq, manat ifadəsində ölkəmiz hər zaman olduğundan daha böyük həcmde vəsait axır.

Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan xüsusiyyətlərdən biri de böyük həcmde vəsaitlərin iri investisiya layihələri və tikinti sektoru vəsaitləri bazara yönəldirilmesi və iqtisadi mühitin canlandırılmasıdır. Bəs görəsən, bu dəfə də hökumət artan neft pullarını o qədər də rentabelli olmayan tikinti sektoru yönəldəcəkmi? Tikinti sektoru qarşısındaki dövrde canlanması müşahidə edəcəyik-



mi? Yoxsa son 3 ilde baş verən iqtisadi proseslərdən dərs çıxaran hökumət bu dəfə neft pullarını daha çox qeyri-neft sektorunun, kənd təsərrüfatının köklü inkişafına yönələn layihələrin həyata keçirilməsi xərcləyəcək?

"Yeni Müsavat"ın suallarını cavablandırıran iqtisadçı ekspert, iqtisadi və Sosial İnkişaf Mərkəzinin idarə Heyətinin sədri Vüqar Bayramov 2010-2014-cü illərdəki tikinti buminun yaşanmayacağıni bildirərək, inşaat sektorunda canlanmanın olacağını istisna etmədi: "Neftin dünya bazarındaki qiyməti Azərbaycana daxil olan valyutanın neftin bahalaşması Azərbaycan üçün vacib faktorlardan biridir. Çünkü ixracatımızın 90 faizi neft və neft məhsullarıdır. Neftin dünyada bazar qiymətinin artması ölkəmizdə inşaat sektoruna yönələn vəsaitlərin də artmasına səbəb ola bilər. Ancaq mən hesab etmirəm ki, tikinti sektorunda yenidən 2010-2014-cü illərdə müşahidə edilən tikinti bumu yaşanacaq. Həmin dövdə formal-

rə, neftin qiymətinin artması fonunda qeyri-neft sektoruna dərhal investisiyanın yönəldilməsi də məqsədəyən gün olardı: "Təbii ki, əvvəlki dövrlərdə infrastrukturla bağlı ayırmalar həyata keçirilib. Daha məqsədəyən olar ki, dövlət qeyri-neft sektorunda konkret layihələrin maliyyələşdirilməsini həyata keçirsin. Xüsusən istehsal sahələrinə yönələn layihələrin maliyyələşdirilməsinə ehtiyac var ki, qara qızılın bahalaşması həm də qeyri-neft sektorunda istehsalın genişlənməsinə gətirib çıxarsın. Neftin hazırkı qiyməti hökumət üçün qeyri-neft sektoruna yönələn investisiyanın formallaşdırılması baxımından bir baza rolunu oynaya bilər. Hökumət birmənəli şəkildə aranın neft gəlirlərindən qeyri-neft sektorunda istehsalın artırılması üçün sərmayə etməye çalışmalıdır".

Öncəki illərdə bütçədə vəsait çatışmazlığı səbəbinən təxirə salınan iri

□ Nərgiz LİFTİYEVA,  
"Yeni Müsavat"

Oktabr ayında Azərbaycanda hava şəraitiinin yağımlı olacağı gözlənilir. Belə ki, eko-loq Telman İsmayılov bildirib ki, bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq respublika ərazisində güclü yağışlar yağacaq.

Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağımışdı. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtin bəzi küçələri keçilməz həddə gəlmüşdi. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə qədər çatmışdı. Doğrudur, Bakıda normadən artıq yağış yağımışdı. Ancaq "Azers" ASC-nin mövcud kollektorlarının fəvqəladə hallarda böyük su kütlesinin axıdılmasının ödəsindən tam şəkildə gele bilməməsi də buna səbəb kimi göstərile bilər.

Bəs müvafiq qurumlar güclü yağışlarda bu kimi problemlərin təkrarlanması üçün hansı işləri görürler?

"Yeni Müsavat"a danışan "Azers" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılli bildirib ki, onlar lazımi tədbirləri görürler:

"Sentyabrın 23-də yağan güclü yağış palçıq, qum, çinqılılan bizim kollektorlarımıza daşıyıb getirdi. Yağış kəsəndən dərhal sonra kollektorlarımızın tam ötürüçülük qabiliyyətinin təmin olunması üçün monitorinqlərə başladıq. Nəcəfqulu Rəfiyev

# Müvafiq qurumlar Bakını yağışdan qorumaq üçün işə başlayıb

**Anar Cəbrayılli:** "Yağış kəsəndən dərhal sonra kollektorlarımızın tam ötürüçülük qabiliyyətinin təmin olunması üçün monitorinqlərə başladıq"

**Anar Nəcəfli:** "Kompleks tədbirlərimiz bu gün də davam edir"



küçəsində, Bülbül prospektində nəqliyyatın sıxlığından asılı olaraq gecə və gündüz saatlarında xətlərin yuyulması işini heyata keçirir. Çalışırıq ki, on-

ları qumdan, çinqıldan təmizleyek ki, xətlərin tam ötürüçülük qabiliyyəti bərpa olunsun. Yağış barmaqlıqları ilə kanalizasiya baxış quyularının açılması ilə

ora bərk möşət tullantıları, daş, çinqıl, torpaq töküllüb. Bunların da təmizlənməsi işlərini heyata keçirir. Onu da deym ki, bu işləri həm Bakı Su Kanal İdarəsinin, həm de yerli rayon su kanalı idarələrinin əməkdaşları həyata keçirirlər. Bakı Su Kanal İdarəsi əsasən iri diametrlı kollektorların və xətlərin yuyulması işini heyata keçirir. Yerli su kanalı idarələri isə nisbətən kiçik diametrlı xətlərin yuyulması və təmizlənməsi işlərini heyata keçirir. Xətlərin yuyulması işləri xüsusi maşınlarla, yüksək təzyiqlə həyata keçirilir.

**"Yeni Müsavat"a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri**

**Anar Nəcəfli bildirdi ki, onlar da lazımi işləri görürler:**

"Yağış zamanı piyada keçidlərinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış, kanalizasiya xətləri çəkilər, yeni barmaqlıqlar quraşdırılır. Mövcud yağış-kanalizasiya xətləri yuyularaq bərpa olunur. Kəhnə yağış barmaqlıqları isə yenisi ilə əvəzlər. Görülən kompleks tədbirləri çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərinə suların kənarlaşdırılması üçün nəzərdə tutulmuş, ötürüçülüyü artırılması məqsədilə el-

ve xətlər də çekilir. Heydər Əliyev prospektində Böyük Şor yolu qovşağından Sabunçu yol qovşağı istiqamətində yağışların kənarlaşdırılması üçün əlavə, 60 metr uzunluğunda xətt çekilir. Ərazidə həmçinin yağış barmaqlıqları quraşdırılır. Bundan başqa isə Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də işlər aparılır. Burada uzunluğu 325 metr olan əlavə xətlərin çəkilişi işləri görür. Məqsəd həmin ərazidə intensiv yağışlar zamanı yolun hərəket hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə 9 ədəd yağış barmaqlıqlarının da quraşdırılması nəzərdə tutulub. Bundan başqa, qeyd edim ki, kiçik hacmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunub. Bu işlər çərçivəsində təqribən 100-e yaxın yağış barmaqlığı da dəyişdirilib. Həmçinin yol kənarında yerləşən yağış barmaqlıqları ilə yağış kanalizasiya quyularına ötürüçülük bərpa olunub. Bu istiqamətdə də işlər davam etdirilir".

□ ƏLİ RAİS,  
"Yeni Müsavat"

# Göydəki peyklərimizdən necə və nə qədər qazanırıq...

**Ekspert:** "Kosmik sahədə biznes qurmağı hər ölkə bacarmır"

**B**ir neçə gün əvvəl Azərbaycan orbitə sayca üçüncü olan ikinci telekommunikasiya peykini buraxdı. Peykin orbitə buraxılışı Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən reallaşdırılıb.

Rəsmi məlumatata görə, "Azerspace-2" peyki ABŞ-in "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peykin orbitədə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitədəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatıldıqdan sonra peykin idarəciliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos" ASC-ye tevhil veriləcək ki, bundan sonra peyki kommersiya fealiyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

"Azerspace-2" peyki Avropana, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərqi və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqdə olan tələbləri qarsılamak üçün yüksək texniki imkanlar, əlverişli əhəzənə zonası və keyfiyyətli xidmet təklif edəcək. Yeni peyki "Azerspace-1" peykinin orbitədəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos" a bugündək ehtiyat peykin olmaması səbəbindən iştirak

edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.

"Azərkosmos"dan verilən məlumatata əsasən "Azerspace-2" peyki hələ orbitə buraxılmışdır. Onun fealiyyəti tətbiq etməsi 46 faizi dönyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılması təmin edəcək. Həzirdə peykin qalan tutumlarının satışa ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışçıları aparılır.

Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqfisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

"Azərkosmos"un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğunandan onun fealiyyəti ixracə istiqamətlənib. Belə ki, şirkətin idarəciliyində olan "Azerspace-1" peykinin gelirlərinin 80 faizi, "Azersky" peykinin gelirlərinin 98 faizi xarici bazarlarda formalaşır. "Azərkosmos"un hərəkətində dönya dönya 25-ə yaxın 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu



müştəri bazası mövcuddur. Onlar arasında Reuters, MTV, National Geographic kimi media nəhəngləri də var.

Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fealiyyət göstərən "Azerspace-1" peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədərdir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gelir əldə edilib. Peypkin qalan ömrü ərzində ölkə iqfisadiyyatına daha 220 milyon ABŞ dolları gelir gətirəcəyi proqnozlaşdırılır.

Azərbaycanın orbitə buraxılan ikinci peyki "Azresky"nin başlıca tətbiq sahəsi ölonkenin müdafiə və təhlükəsizliyinə xidmətdir. Bu peykin də kommersiya potensialı var. "Azersky" peykinin xidmətlə-

rindən Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə olunur. Dəyəri 157 milyon Avro olan "Azersky" peykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

2017-ci ilde "Azərkosmos" ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 milyon 530,4 min manat təşkil edib. Xatırladaq ki, 2016-ci ilde cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 milyon 085,2 min manat olub.

**Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz** hesab edir ki, "Azərbaycanın peyklərə sahib olması ölkənin imicini və peyk ailəsində öz yerini möhkəmlətməsi baxımdan xeyli əhəmiyyətlidir:

"Bu, ilk növbədə dövlətin gücünün göstəricisidir. Hazırda kosmik sahədə biznes qurmağı hər ölkə bacarmır. Peyp buraxılışı varsa, ona xidmət göstərən infrastruktur, kadər potensialı olmalıdır. Azərbaycanda belə infrastruktur yaradılıb. Eyni zamanda şəxəsən tanıdığım neçə gənc var ki, bu sahə üzrə xaricdə təhsil alıb gəlib. Yeni artıq kadər potensialı da formalasdırıllı və bu, çox müsbət haldır. Peypkərə malik olmaq, kosmik sahədə fealiyyətlər bu istiqamətdə elmin inkişafı üçün əlverişli zəmin yaradır".

**Ekspert deyir ki, kosmik biznes bazarı böyük rəqabətin olduğu bir sahədir:** "Burdada uğur qazanmaq, biznesi genişləndirmək çox çətin bir prosesdir. Çünkü bizzət əvvəl bu sahəye yatırım edənlər var, bazar demək olar ki, onların əllerindədir. Belə rəqabətlə baza daxil olmaq üçün yüksək keyfiyyətli xidmətlər təklif etməlisən. Necə deyərlər, göydə de resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərə dərzi qeyli məhduddur. Yeni yüz milyonlara xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həm də normal fealiyyət üçün bir peyk yetəri olmur, dayanıqlı olmur. Adətən müştərilər bir peyki olunca deyil, çoxlu sayıda peyki olunca müqavilə bağlayırlar. Deməli, bir peyk buraxan məcburdur ki, xidmətini satmaq üçün yenisini də buraxın və bu halda xərclər də artmış olur".

**O.Gündüzün fikrincə, "Azərkosmos"un işi əslində eindi başlayır ki, hər iki peyk xidmətini satmaq üçün "yağlı" müştərilər tap-**

**sın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin:** "Hazırda telekommunikasiya xidməti verən peyklər celbedici və biznes baxımdan ugurlu hesab olunmur.

Cünti artıq dünyada yerüstü telekommunikasiya infrastrukturunu yeterince inkişaf edib və signalları daha ucuz və keyfiyyətli formada, elə göye çıxartmadan yerden göndərmək sərf edir.

Bu baxımdan, düşünürəm ki, gələcəkdə telekommunikasiyayınlı deyil, elmi və biznes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyat yaradılışlı peyklərə dəqiqət göstərmək, həm də təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək dərzi olardı. Yeni hərbi-keşfiyyat, ekoloji, elmi-informasiya sahələrinə yönəlmə lazımdır. Bu gün Google milyardlarla dollar verir ki, müəyyən ərazilərin dəqiq görüntülərini əldə etsin. Belə imkanlardan yararlanmaq lazımdır. Əks halda, qoyulan xərcin bəlli bir müddədə çıxarılmaması ki mi böyük risk qarşısındır".

**Müsahibimiz deyir ki, peyk interneti kifayət qədər bahə olduğundan heç kim ondan istifadə maraqlı olur:** "Bu baxımdan bizim peykin də cüzi bir internet tutumu var ki, ondan da yalnız fövgalədə hallarda istifadə oluna bilər. Yeni peykdən internetin inkişafını gözlemək sadələvhiləkdir. Bildiyim qədər, "Azərkosmos" öz ofisində istifadə üçün zəruri olan interneti özünün peykin-dən deyil, Bakıdan Şamaxıdək olan yol boyu "Aztelekom" və ya "Delta"nın çəkdiyi yeraltı fiber-optikdən alır".

□ DÜNYA,  
"Yeni Müsavat"

# Qızılıağac qoruğunun əməkdaşları güllələndi - cinayət işi başlandı



**“Bakcell”in növbəti  
Satış və Xidmət  
Mərkəzi Qəbələdə!**



Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Qəbələ şəhərində yeni Satış və Xidmət Mərkəzini istifadəyə verib.

Şirkətin satış və xidmət şəbəkəsinin genişləndirilmesi planı çərçivəsində açılmış yeni Satış və Xidmət Mərkəzi “Bakcell” abunəçilərinə bütün növ müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda mobil cihazlar, nömrə və aksesuarlar əldə etmək imkanı verir.

“Bakcell” özünün ən innovativ məhsul və xidmətlərini və ölkənin ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün xüsusi strategiya həyata keçirir. Qəbələ rayonu da bu strategiyada xüsusi yere malikdir. “Bakcell” şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz Qəbələ daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Qəbələdəki 4G stansiyalarının sayı artıq 6-ya çatıb və biz burada 4G şəbəkəsinin daha da genişləndirilmesi üzərində işləyirik. Bundan başqa, 16 regionda pulsuz 5 GB internet kampaniyası həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Burada yaşayan abunəçilərimiz oktyabrın sonuna kimi pulsuz internet paketi vasitəsilə 4G şəbəkəsininin üstünlüklerini sınadın keçirə bilərlər”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Yeni Satış və Xidmət Mərkəzinin açılış mərasimində Şirkətin “WiFi router” adlanan yeni məhsulü da müştərilərə təqdim edilib. Heç bir kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən 32-yə qədər cihazı yüksəksüretili internetle təmin etmək imkanı verən bu yeni məhsulun satışına artıq başlanılıb.

Qəbələdə yeni Satış və Xidmət Mərkəzinin açılışı münəsibətə burada yaşayan əhalisi bir ay müddətində mobil telefonlara 10%-ə qədər endirim ala, eyni zamanda telefonlarla pulsuz nömrə və aksesuar əldə edə biləcək.

“Bakcell” şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

**E**kologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Baş Prokurorluğun mətbuat xidmətləri Qızılıağac Dövlət Təbiət Qoruğunda iki nəfərin güllələnməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Musavat.com-a daxil olan məlumatda bildirilib ki, oktyabrın 1-de Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılıağac Dövlət Təbiət Qoruğundan qoruq əməkdaşlarının reyd zamanı erazidə qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsaretləri almaları barədə daxil olmuş material Masallı Rayon Prokurorluğunda araşdırılıb.

Araşdırmaclarla qeyd edilən tarixdə saat 02 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakını İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən ya-xa qurtarmaq məqsədilə ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsaretləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin



315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb.

I. Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



**“Qırmızı Körpü”də  
xeyli pirotehniki vasitə  
və fişəng aşkarlandı**

**Q**ərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Tədqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstəndən Azərbaycan Respublikasına “Volkswagen sharan” markalı neqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumatə görə, baxışdan önce vətəndaş üzərində və idarə etdiyi neqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində neqliyyat vasitəsinin döşəməsində xüsusi düzəldilmiş yerdən vətəndaşın gömrük nəzarətindən gizlədiyi, üzərində “Pirat” yazılmış 80, üzərində “Pe-tards” yazılmış 480 qutu pirotehniki vasitə, üzərində “Roman Gandle” yazılmış 215 və üzərində “Gepes” yazılmış 15 ədəd fişəng aşkar edilib.

Faktla bağlı araştırma aparılır.

**Moskvada tutulan Azərbaycan  
vətəndaşının silsilə cinayətləri**

Oktabrın 2-də Moskvadın Sormovsk küçəsində hüquq-mühafizə organlarının əməkdaşları 32 yaşlı Azərbaycan vətəndaşını tutublar. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, həmin şəxs dövlətlərarası axtarışda olub və terrorçuluq, qəsdən adam öldürmə, quldurluq kimi ağır cinayət əməllərində ittihad olunur.

Hazırda iş üzrə araştırma gedir, Azərbaycan tərəfinə axtarışda olan şəxsin yaxalanması barədə məlumat verilib. Lakin şəxsin kimliyi açıqlanmır.

**Novxanıda avtomobil 2  
piyadəni vurdu, hər ikisi öldü**

B inəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Trend”ə verilən məlumatə görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhəri sakını Fəxrəddin Bəşirov idarə etdiyi “ISUZU” markalı avtomobile yoluñ kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasimovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadise yerində ölüblər.

**Saatlıda icazəsiz balıq ovlayan  
şəxs saxlanıldı**

**E**kologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühabizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Saatlı rayon sakını Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın cinayət tərkibi yaratığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Dünya mediası prezident övladlarını daim nəzaretde saxlayır. Onların həyat tərzi, geyimləri, yol verdikləri səhvler media nümayəndələri tərəfindən böyük həvəsle təhlil olunur. Amma bəzən bu səhv əndəzəsinə de aşır. Yeni kriminala qədər gedib çıxan səhvler olur.

"Yeni Müsavat" onlardan bəzilərini təqdim edir.

#### Hitlerin oğlu atasına qarşı vuruşub

Önce lap keçmişdən başlayaqq. Hitlerdən məsələn. Onun şəxsi həyatı hər zaman qalmaqla və ziddiyətli olaylarla zəngin olub. Fransa vətəndaşı olan Jan Mari Lore 1981-ci ildə yazdığı "Sənin atan Hitlerdir" kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə eśl həqiqət onun vəkili Fransua Gibonun sayesində üzə çıxıb. Lorenin yazdığını görə, anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə - alman ordusu Fransanın Piardiyə şəhərində yerləşərkən yaşınlıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular uşağı nifrətlə "kiçik boş" (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırdılar) deyə çağırıldır. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığı verir. Taleyin gərdişiənə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq "Klement" leqəbini götürür. 1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreye eśl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, eśl kimliyini unutsun.

#### Orqan taciri olan prezident övladı

Səddam Hüseynin oğlu Uday Hüseyni bu kateqoriyada unutmamaq lazımdır. Uday Hüseyn atasının ölkəni yürüqlə idarə etməsindən yarananaraq, bir çox cinayətlər töreymişdi. Gündün çoxunu iğkili haldə olan Uday Hüseynin cinayətlərindən ən dəhşətli atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma biçaqla doğrayaraq öldürməsi olub. Bundan əlavə, Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq Uday Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar.

Eyni zamanda o, İraqdakı istənilen qadına tecavüz edirdi. Qadınları yoldan oğurlayıb və Udayın hüzuruna getirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürdü. Deyilənə görə, qadınlara tecavüz edəndən sonra Uday onları kürəyini adının baş hərfi olan "U" ilə damgalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümüne

# Məshurların saraydan birbaşa türməyə gedən övladları

Onlar prezident atalarının başını hər zaman aşağı ediblər - biri orqan ticarəti ilə məşğul olub, digəri isə...




va biznesmen Timur Kulibayevlə evlidir. Onların Altay (1990), Daniza (2004) və Alia (2010) adlı 3 övladı var.

Nursultan Nazarbayevin kiçik qızı Aliye Nazarbayeva isə tikinti biznesi ilə məşğuldur. "Elitstroy" tikinti şirkətinin sahibi olan Aliyənin evli və 2 övlad sahibi olduğu məlumudur.

#### 20 il həbsdə qalan prezident oğlu

Keçək Ruminiya diktatoru Nikolay Çauşevskinin övladlarına. Onun kiçik oğlu Nikolay atası hakimiyyətdə olanda onun bütün imtiyazlarından istifadə edirdi. Atası barədə rəsmi KIV-lər "Karpatin dahisi", "Görünməmiş yeniliklər müəllifi" yazıldırlar, oğlunu "Dralikito" deyə çağırırlar. O, bütün ölkədə "qız oyu" ilə məşhurlaşmışdır. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəldi. Amma



narkotik saxlamaqdə və özgə emlakını mənimsəməkdə ittiham edilir. Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olundub. Onlar qanunsuz yolla varlanmaqdə və gəlir bəyannaməsində yayınmaqdə ittiham edilirlər.

#### Biri arvadını döyüb, o biri içki düşküni olub

Liviya rəhbəri Müəmmar Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardollarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamidan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı - o, insanlara qarşı amansız münasibəti ilə tanınır. 2008-ci ildə hətta İsveçrədə onu hotel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamile həyat yoldaşını Londonda döyürdü.

Qəzzafı rejiminin çökəsindən sonra onun iki oğlu - Saif el-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşe və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzaiə qaca bildi. Diktator olmayan, demokratiya paytaxtlarında oturan "papaların" övladları da bir sira hallarda xüsusi silaqlıqları ilə seçilərlər. Amerikanın keçmiş prezidenti Corc Buşun qızları Cenna və Barbara Buş spirtli içkilərə hədsiz alude olublar. 2001-ci ildə polis Bar-

baranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda "Marqarita" içkisi sıfırış etdiyi üçün polis tərefində cəzalandırılıb.

Böyük Britaniyanın keçmiş baş naziri Margaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqları girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Margaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: "Mark pulsuları o qədər çox sevir ki, eski moslara qar, əreiblərə qum sahiblər".

Obamanın 16 yaşlı büyük qızının Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqla sebeb olmuşdu. Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi. Xatırladıq ki, əvvəl də dekabr ayında respublika konqresmen Stiven Finçerin mətbuat katibi Elizabeth Lauten prezident B. Obamanın qızlarını statuslarına hörmət etmək mədə ittiham etmişdi.

O hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər. Məhz bu çıxışına görə Elizabeth Lauten işinə qovulmuşdu.

□ Sevinc TELMANQIZI,  
"Yeni Müsavat"

qedər döyməsi, habelə İraq türmelərindən işgəncərlərdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.

Udayın qardaşı Qusey Hüseyin isə gizli polis idaresi ya-

ratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü

ildə, artıq İraq işğal olunan za-

man Şeyx Nəvvaf Zeydanın iqamətgahı bombalanınca orada ölüblər.

Jean-Claude Duvalier keçmiş Haiti diktatoru olmuş Francis Duvalierin (bəzən "Papa Doc" da adlandırıllar) oğludur

və 19 yaşında atası vəfat etdi-

dən sonra hakimiyyətə gelib.

Tarixə dövriyinə en genc prezidenti kimi düşüb. Hakimiyyətə

geldikdən sonra əlindəki güc-

dən istifadə edərək narkotika-

rət və Haitide öldürülən in-

sanların orqan ticareti ilə də

məşhur olub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 3 qız atasıdır.

Böyük qızı Dariqa (1963)

siyasi elmlər doktorudur. Hə-

zirdə Qazaxıstan parlamenti-

nın vitse-spikeri və "Nur Otan"

Partiyasının fraksiya rəhbəri-

dir. Bundan başqa, ölkəsində

Dariqa Nazarbayevanın böyük

biznes şəbəkəsi var.

Prezidentin qızı 1983-cü il-

dən Rahat Əliyevlə evlənib.

Cütlüyün Nuralı (1985), Aysul-

tan (1990) və Venera (2000)

adlı 3 övladı var. 2007-ci ildə

Nursultan Nazarbayevle

konflikte giren Rahat Əliyev

bütün vəzifələrdən məhrum

edilib. Dariqa Nazarbayevanın

Avstriyadan boşanınca R. Əliyev

azadlıqda siyasi siyinacaq alıb.

Bir məddət sonra məməmməli şəkil-

de oldu.

Prezidentin ortancı qızı Di-

nara Nazarbayeva isə incəsə-

nət təhsili alsa da, bizneslə

məşğul olur. O, Qazaxıstanın

"Xalq Bankı"nın səhmdarlarından

biri kimi ölkənin en zəngin

qadını hesab olunur. Onun 1,3

milyard dollar sərvətinin oldu-

ğu deyilir. Dinara Nazarbaye-

və qadınlarla yaşadığı da-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-

ğınla dəyişmədi. Daha sonra

şəhərdən qadınlarla yaşadı-



# ÜSAVAT

## Son səhifə

N 208 (7097) 4 oktyabr 2018



### 6 yaşlı qız əlil atasına baxır

**C**ində 6 yaşlı qız əlil olmuş atasına baxmaq öhdəliyini öz üzərinə götürüb. Buna səbəb anasının onları tərk etməsi olub. Bu barədə "Daily Mail" nəşri xəbər verib. Tyan Xayçen 2016-ci ilin martında əlil olub. Həmin vaxt o, təksidə mənzilbaşına gedərkən ciddi qəzaya düşmüş, kisinin aşağı ətrafi tamam iflic olmuşdu. Hadisədən iki ay yarım sonra həyat yoldaşı böyük oğlunu götürürək, onu atıb. O, ərina yalandan deyib ki, bir neçə günlüyünə anasına baş çəkməyə gedir. Amma bundan sonra bir dəfə da olsun onu ilə əlaqəyə çıxmayıb. Cütəlik rəsmi olaraq hələ de boşanmayıb. Xəstə atasının bütün qayğısına çəkməyi 6 yaşlı qız Çzya Çzya öz üzərinə götürüb.

Hər sabah qız səhər saat 6-da oyanır və yarım saat boyunca atasının bədənini masaj edir. Məktəbə gedən qədər atasının dişlərini təmizləyir, onu yuyundur və üzünü təraş etdirir. Balaca qız ev qayığında atasına nahar hazırlayıb. Sonra isə ona evdə hərəkət etmek üçün yardımçı olur. Uşaq məktəbdə olanda kisinin qayğısına öz valideynləri qalır.

"Mən atama qayğı göstərməkdən əsla yorulmurum" - bunu da qız jurnalistlərə açıqlamasında deyib. Xayçen onu "öz əlli" adlandırır və əlavə edir ki, onun üçün en çətin olan atasını evin içinde hərəkət etdirmek, elcəcə yataqdan qaldırmaqdır. Qızçıqaz eyni zamanda deyib ki, anasından ötrü darixir. Çünkü anası atasının qayğısına heç vaxt qalmayıb. Amma o, anasına qoşulub gedən böyük qardaşından ötrü darixir, çünkü onunla möhkəm dostluq edirdi.

Kayıçen işləyə bilmir. Ona görə de valideynlərindən - fermərlərdən borc pul almağa məcbur olur. Kişi Kuaishou Çin platformasında özünə akkaunt yaradıb və orada həyatiñi canlı olaraq yayılmışdır. O, ümidi edir ki, bu yayımlarla tamaşaçılarından dəstək qazana biləcək. Kişi 148 min izleyici yığa bilib. Tamaşaçılar onun qızının hərəkətindən təsirlənilər və onu "balaca məlek" adlandırlırlar.



**B**ritaniyanın Birminham şəhərində yerli sakinlər zinət əşyaları satılan mağazanı qarət etmək istəyən səxsləri daşqalaq ediblər. Bu barədə lenta.ru saytı "Birmingham Mail"ə istinadən yazıb. Dörd nəfər naməlum şəxs sahibi qızıl mağazasını bağlayan vaxt içəri hücküm edib. Onlardan biri qapının ağızında dayanıb, digərləri isə əllərində çanta-yıqmətli əşyaları doldurublar. Mağazanın qabağında onları Audi S3 maşını gözleyib. Dörd dəqiqli sonra küçəyə qonşu mağazanın eməkdaşları və piyadalar toplaşış. Üç qarətçi öz maşınlarına doğru qaçanda onları kərpic və kəsici aletlərle vurublar. Yerli sakinlər eyni zamanda Audi maşının arxa şüşəsini da daşla vurub qi-

ribalar, qarətçilərin maşının qapısını bağlamasına mane olmağa çalışıblar. Buna baxmayaq, cinayətkarlar gizlenməyə müvəffəq olublar. Onlar qrupun dördüncü üzvünü də götürüb aradan çıxmaga nail olublar. Şahidlərden birinin dediyinə görə, mağaza sahibi yaralanıb. Bundan başqa, oğurlara mane olmağa çalışan yerli sakinlərdən birinin əli kəsilib.

Bir neçə gün ərzində facebook üzərində yayılmış video 1.7 milyon baxışla izlənib və insanların qəzəbini qazanıb. Evsizlərin hüquqlarını müdafiə cəmiyyətinin rəhbəri Əl-Amin Məhəmməd hadisənin baş verdiyi kafenin qarşısında etiraz aksiyası keçirib və parallel olaraq Dufresne üçün pulyigma aksiyası təşkil edib. Aksiya nəticəsində ümumən 5 min dollar vəsait yığılib.

Syracuse.com xəber saytının əməkdaşları isə müəyyənəşdiriblər ki, Dufresne sizofreniyadan eziyyət çəkir. O, öz istəyi əsasında küçədə yaşayır və periodik olaraq kafeyə telefonunu şərja qoymaq üçün gəlir. Hər axşam o, anasına zəng edərək, ona "şirin yuxular" arzu edir. Dediyyinə görə, ilk vaxtlar kafenin əməkdaşları ona yemək verirdilər. O da öz növbəsində kafenin digər qonaqlarına heç nə etmirdi.

Dunkin' Donuts rəhbərliyi bəyan edib ki, incidentda iştirakı olanlar işdən azad edilib. Kampaniya Dufresnedən üzr istəməyə və kafe əməkdaşlarına evsizlərlə ünsiyyət qaydaları barədə təlim keçməyə hazırlaşır.

### Evsiz admanın üstüna su tökanı

### kafe işçiləri işdən qovuldu



**A**merikada Dunkin' Donuts kafesinin əməkdaşları evsiz insanın üstüne əyləncə məqsədilə su töküblər. Bu barədə informasiya portalı USA Today xəbər verib. İnsident Nyu York şəhərində Sirakusa kafesində bazar günü, 30 sentyabrda baş verib. Kafe əməkdaşları masa arxasında yatan evsiz Ceremi Dufresneni görübər və onu qovmaq qərarına geliblər. Bunun üçün də önce onun üstünə bir yekə bardağ buzlu su töküblər. "Mən sənə daha neçə dəfə deməliyim ki, burada yatmağı dayandır? Sən günlərə burada sürünürsən" - kafe işçisi bu hərəkətini çəkilmiş edərək gerçəkləşdirib.

Dufresne isə bu qəfil kobudluqdan özünü itirir, dərhal telefonunu və şarj aletini polis çağırmayacaq. Bu sözü deyəndən sonra Ceremi-zandırı ki, onun burada yat-

ması, sadəcə təsadüfürür. Kafe əməkdaşı isə deyir ki, polis çağırmaq. Bu söyü deyəndən sonra Ceremi-zandırı ki, onun burada yat-

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.  
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Sağlamlıqla bağlı müəyyən problemləriniz baş qaldırıldığından özünüzü qoruyun. Orqanızınızı gümrəhlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Saat 14-dən sonra uzaq yola çıxməq olar.

BUĞA - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdırma biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Uzaq yola çıxmayı.

ƏKİZLƏR - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, əyləncəli gezintilər sizə fərəh getirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.

XƏRÇƏNG - Ümumi vəziyyətiniz gərgin olduğundan bütün vacib işləri təxire salın. Yaxşı olar ki, uzunmüddətli planlarınızı bir daha konkretləşdirəsiniz. Təzə xəbərlər də mümkündür.

ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas güclüüzü istirahət yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsəhət deyil.

QIZ - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözdümlü aparın ki, sövdəleşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməkdənə, susun.

TƏRƏZİ - Bu gözəl təqvim uğurlu keçirəcəksiniz. Səhər saat 11-dən etibarən bir neçə sevindirici prosesin iştirakçısına çevriləcəksiniz. Yeni işgəzar təkliflər alsanız, imtina etməyin.

ƏQRƏB - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünkü ulduzların düzümü bu gün deyilən istiqamətdə sevinçəyinizi bildirir. Həmkarlarınızla münasibətləri mümkün qədər qaydasına salın.

OXATAN - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə narahatlıq gözlenilir. Qan təzyiqi ilə bağlı problemləriniz mümkündür. Çalışın ki, pəhriz saxlaysınız.

ÖĞLAQ - Səhhətinizlə bağlı bəzi xoşagelməzləkləri nəzəre almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vuracaqsınız. Axşama yaxınsa gələcəyiniz üçün önemli olan xəbər eşidəcəksiniz.

SUTÖKƏN - İşgəzar sövdəleşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyrli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.

BALIQLAR - Aila üzvlərinizlə mübahisələriniz gözlenilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakəti olun. Nahardan sonra şəxsi büdcənizdə irəliləyişlər mümkündür.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

### Timsahı çəkələklə qovdu

**A**vstraliyadakı Kakadu Milli Parkında qorisə hadisə olub. Gölə üzən timsahları görən qadın onu çəkələklə qovub. Buna səbəb isə timsahların qadının yanındakı itə yaxınlaşma cəhdi idi. Baş vermiş hadisənin videosu artıq YouTube kanalında yayımlanıb. "Reuters" agentliyinin xəbərinə görə, videonun müəllifi naturalist Lindon Anlezark olub. Bunu edən qadın yaşıdıqlarının qədər tehlükəli bir hadisə olmasına fərqliyədən yox. Videonu izleyənlər isə bildirir ki, qadının şüursuzcasına belə qəhrəmanlıq etməsi o qədər də gözəl hərəkət deyil. Çünkü bu güne qədər göldə üzən timsahların insanlara tərəf qəfil hücumu geniş yayılmış hadisədir. Ən son belə qanlı hadisə 1987-ci ildə baş verib.



Səhifəni hazırladı: SELCAN

Redaktor:  
Elşad MƏMMƏDLİ

Lisenziya N: B 114  
SAYI: 5.100